

ADP ölkədə aparılan siyasi həbsləri pislədi

Hürriyyat

Nº28 (3271) 8 Avqust / 2023-cü il

SİZİN ÜÇÜN QƏZET

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik



“AZAL” VƏ “Buta” niya birləşir?

Hava nəqliyyatındaki böyük siyasetin pərdəarxası



Layihə

“Çıxılmaz vəziyyətdə qalan Arutunyan Rusiya və Qərbədən əlini üzüb”

Elxan Şahinoğlu: "Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni qanunlarımıza təbə etdirməkdir"



Cəmiyyət

“Azərbaycan 1975-ci il xəritəsinə razi olmayıcaq”

Tofiq Zülfüqarov: “Bakı 1920-ci ilin payızına qədər mövcud olan xəttədə israr edəcək...”



Siyasət

Erdoğan-Putin görüşündə nə kimi nəticələr alıa olunacaq?

“Putinin Türkiyə səfərində taxil sazişi, Qara dənizin humanitar tranzitlərə açıqlığı və s. məsələlər əsas diqqət mərkəzində olacaq”

5

Şikayət

Təhqirlə üzləşən xanım Prezidentdən kömək istədi

Fatimə Qasımovə: “Qərbi Azərbaycanlı olduğum üçün “erməni” deyərək, alçaldırlar”

7

Sərbəst

“Ağlamaq gözəldir”

Psixoloq Aynur Xəlilova: “Gülmək ürək üçün nə qədər faydalıdırsa, ağlamaq da o qədər faydalıdır”

13

Fakt

Çörək yerinə narkotik

İranda sosial partlayış qaçılmazdır...

Narkotiklərin zərərlə olduğu danılmazdır. Narkotik bərənləri, yaxud iranda deyildiyi kimi, “mal itəleyənlər”, yəni narkotik satıcıları, “bariqalar” əlbəttə ki, iyancdır. Bəs necə olur ki, nə qədər çox edam olunurlarsa, o qədər da çox peyda olurlar? Bəlkə onları bu işə sövq edən qismən onların pozğunluğu deyil, sosial quruluşdur? Həzirdə təkcə Tehranda ümumi tutumu 47 676 nəfərlik 13 narkoloji reabilitasiya mərkəzi fəaliyyət göstərir. İndi isə potensialın daha dördə birə qədər artırılması məsələsi gündəmdədir. Tehrənin narkomanları “mallarının” böyük həcmi Sistan-Bəlucistan əyalətindən əldə edirlər. Və polis nə qədər çalışsa da, nə qədər “aşağı ranqlı” narkotik alverçisi edam edilsə də, “böyük baliqlar” uğurla polis toralarından keçir - bu axın azalmır...

Fakt

Azərbaycanda narkotik ticarətinin arxasında hansı məmurlar dayanır?


Bu gün narkobiznesdən gələn pullar sabah ölkədə bir çox arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər...

Azərbaycanda 2 ildən artıqdır ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə gedir. Demək olar ki, bütün müvafiq qurumlar narkotik ticarətinin qarşısını almaq üçün öz imkanlarını səfərbər ediblər. Stopnarkotik.az-in mötəbər qaynaqlardan əldə etdiyi məlumatə əsasən, bu məsələdə ən yüksək səviyyədə ortaya iradə qoynulub. Belə ki, Prezident İlham Əliyev ölkədə “narkotik böhrəni”nın qarşısını almaq üçün aidiyyəti dövlət strukturlarına ciddi göstərişlər verib...

6

6

Hitleri narkotiklə “müalicə edən” həkim haqda şok detallar



Dövlət başçılarının xüsusi tibbi personalı olsa da, bəzən siyasi liderlər onların xidmetlərindən istifadə etməkdən imtina ediblər.

1936-cı ildə Adolf Hitlerin ayaq nəihələrinin dərisində qızartılar yarananda da führer öz həkimlərinə etibar etməyib. Nəhayət, problem ciddi narahatlıq yaradanda Hitler öz yaxınlarına həkim axtarmağı tapşırıb. Führerin şəxsi fotoqrafi, həm də yaxın dostluq münasibətində olduğu Henrix Qofman Hitlerə Teodor Morel adlı bir həkimi məsləhət görüb.

Bələliklə, Morel fotoqrafin vasitəçiliyi ilə Hitlerin görünüşünə gəlib. Həkim müayinələrdən sonra führerde ekzema xəstəliyini aşkar edib və iki həftəlik müalicə kursu yazıb. Müalicəni qəbul edən Hitler 5-6 gündən sonra müsbət nəticələri hiss etməyə başlayıb. Kurşun sonunda isə o, Moreli yenidən yanına dəvət edib, təşəkkürünü bildirib:

- Mən son 20 ildə ilk dəfə şahidi oluram ki, həkimin yazdığı müalicə kursu 10-15 gün ərzində müsbət nəticəsini verir. Buna görə size minnədarlığı bildirirəm. Siz məni heyrətləndirdiniz. Arzu edərdim ki, sizi öz komandamızda görək.

Führeri müalicəsi çox da çətin olmayan adı bir ekzemadan xilas edən həkim təvazökarlıqla cavab verib:

- Mənim führərim, sizə xidmət etməkdən şərəf duyuram. Diqqətinize çatdırırm ki, narahatlığınıza əsas yoxdur. Almaniya səhiyyəsi bu cür xəstəliklərin öhdəsindən çox asanlıqla gelmək iqtidarındadır.

Daha sonra Hitler səhhətindəki digər problemlər haqqında danışıb:

- Böyük Almaniya uğrunda gördüyüümüz işlər bəzən bizə sağlamlığımız haqqında düşünməyi unutdurur. Buna görə də mən bu işi sizə həvalə edirəm, bu gündən mənim şəxsi həkimim kimi fəaliyyət göstərəcəksiniz. Bələliklə, təsadüfi bir görüş, adı bir ekzema xəstəliyinin müalicəsi Moreli führerin şəxsi həkiminə çevirilib...

Teodor Morel şəxsi həkim qisminde ilk növbədə Hitleri narahat edən bağırsaq xəstəliklərinin müalicəsi ilə məşğul olub. Əsasən qeyri-ənənəvi və xalq təbabəti üsullarından istifadə edən həkim qısa zamanda führerin bu narahatlığını aradan qaldırmağa nail ola bilib. Amma Hitlerin səhhətindəki problemlər bitib tükənməyib. Hitleri daha çox narahat edən gecələr yuxusluq problemi, səhərlər isə əzgın olması ilə bağlı olub. Bu vəziyyəti aradan qaldırmaq üçün Morel kiçik dozlardan başlayaraq tərkibində narkotik vasitələr olan dərman preparatlarından istifadə etməyə başlayıb. Zaman-zaman doza həddi qaldırılıb. Həkimin bu təyinatından Hitler çox məmən qalıb.

Həkimin bu cür müalicə üsulu Hitlerin ən yaxın ətrafını ciddi narahat etməyə başlayıb və bu haqda onunla bir neçə dəfə ciddi söhbət aparılıb. Bu söhbətlərin sonu Hitlerin bir cümlesi ilə yekunlaşdırıb: “Mən Morelə inanıram və sağlamlığımı ona həvalə etməkdə yanılmamışam. Heç kimə onun haqqında artıq söz deməyə də icazə vermərəm...”

Morel isə öz işini davam etdirib, narkotik tərkibli dərmanların siyahısı günbegün uzanıb və artıq hamiya məlum olub ki, Morel Hitlerdə narkotik asılılıq yaradıb. Hitler 1943-cü ildə meydanda partiya üzvləri qarşısında iki saatdan artıq ayaq üstə və çox gümrəh şəkildə çıxış edəndə də, çoxlarına aydın olub ki, führerin bu “gümrəhli” hansıda dərmanların hesabınadır.

Bəzi araşdırmaçılardan versiyasına görə, Morel Britaniya kəşfiyyatına işləyib və külli miqdarda pul hesabına o, Hitlerin səhhətində ciddi problemlər yaratmaq tapşırığını alıb. Bu versiya təsdiqini tapmasa da, sual kimi cavab-sız qalıb.

1943-cü ilin sonlarında Hitlerin səhhətində ciddi problemlər yarananada və aradan qaldırılması mümkün olmayanda führerin öz sədaqətli həkiminə inamı azalıb. Əvvəlki dost münasibətləri də soyuyub. Ancaq Morel öz təmkini itirməyib, əvvəlki kimi xidmətini davam etdirib, o cümlədən şəxsi zənginliyinin təmini üçün də bütün vasitələrdən istifadə edib.

Führələ həkim arasında bu cür soyuq münasibətlərə Hitler 1945-ci ilin aprelin 21-də, ölümündən 9 gün əvvəl son qoyaraq Moreli vəzifəsindən azad edib.

Vəzifəsindən azad olunduqdan sonra Morel Berlini tərk edib. Almaniyadan məglubiyyəti onu ciddi narahat edib. Führərin həkimini kimi həbs olunaçağına şübhə etməyən həkim Almaniyadan qaçmaq istəyəndə 1945-ci ilin iyul ayının 17-de Münhen vəzifəsində Amerikanın xüsusi xidmət orqanları əməkdaşları tərəfindən həbs edilib.

Iştintaq zamanı Morel özünü müdafiə etməyi bacarıb və o, hərbi cinayətkar kimi ittiham olunmayıb. 6 ay cəzaçəkmə müəssisəsində saxlandıqdan sonra Morel azadlığa buraxılıb. Morel çoxlarını, o cümlədən Adolf Hitleri müalicə etse də, öz xəstəliyinə çare tapmayıb. O, 1948-ci ildə, 61 yaşında ürək xəstəliyindən vefat edib.

Hazırladı: RƏŞAD

Əyləncə sehifəsi

Dünya narkomafiyanın “xaç anası”

Kolumbiyada “Kokainin xaç anası” (The Cocaine Godmother) ləqəbbi məşhur kolumbiyalı narkobaronessa Qriselda Blanko kriminal dünyasının məşhur şimalarından olub.



Qriselda Blanko 1943-cü ildə Kolumbiyanın Kartaxena şəhərində anadan olub. Qriselda anası Ana Lusia Restrepo ilə birgə 3 yaşında Medelline köçür. Qızın erkən yaşlarından yeraltı dünyasına meylləndiyinə dair müxtəlif mənbələrdən dəllər var. Bəlkə de burada da genetik bağlar öz hökmünü verib. Bələliklə, 11 yaşında Qriselda “fidye” (girov müqabilində tələb olunan pul - müel) üçün varlı ailədən bir uşağın qaçırılmasında iştirak edir və sonradan uşaqları gülələnir. 14 yaşında Blanko anasının onu daim döyməsindən xilas olmaq üçün evdən qaçır. Bir müdət fahişəlik edir, daha sonra - 20 yaşında Karlos Truxillo ilə evlənir. Bu, Qriseldanın ilk evliliyi idir və bu evlilikdən onun üç oğlu doğulur.

1970-ci illərin ortalarında ikinci dəfə Alberto Bravo ilə evlənən Qriselda onunla birlikdə ABŞ-a mühacirət edir, Nyu-York ştatının Kuins şəhərində (Queens, New York) məskunlaşır. Cütülcük narkotik ticarətinə “girişir” və çox keçmədən Blanko və Bravo çox səmərəli narkotik ticarəti şəbəkəsi təşkil edirlər. 1970-ci illərin ikinci yarısında onları həbs etməyə çalışırlar və cütülcük Kolumbiyaya qazır. Ancaq 1970-ci illərin sonlarında Blanko yenidən gizli şəkildə ABŞ-a gelir, bu dəfə Mayamida məskunlaşır. Məhz Mayamida Qriselda “Kokain Kovboy Döyüşləri” (Cocaine Cowboy Wars) kimi tanınan hadisəyə qarşıdır və bu müharibə neticəsində kokain marixana ticarətini bazarlaşdır və qala sixisidir. Blanko o zamanlar çox ciddi və təhlükəli narkobaronessa kimi şöhrət qazanır; onun yoluna çıxmak və işinə mane olmaq isteyənlərin çoxunu “aradan götürür”. 1984-cü ildə Qriselda Blanko Kaliforniyaya köçür - Mayamida çoxları onunla “çekişmek” isteyirdi və buna görə de orada qalmalı təhlükəsiz deyildi. 20 fevral 1985-ci ildə polis Blankonu öz evində həbs etdi, məhkəmədən və hökmün elanından sonra o, 20 il həbs cəzası aldı.

Ancaq həbsdə olmasına baxmayaraq, Qriselda barmaqlıqlar arxasında ABŞ-dakı narkobiznesi idarə etməyə davam edir. 2004-cü ildə narkobaronessa Kolumbiyaya deportasiya edilir və burada yenidən işinə davam etdirir. Lakin Kolumbiyada onun bütün işlərinə nəzətri Medellin karteli əle keçirir. Blankonun onlarla münasibətləri kartel liderlərindən birinin ailəsinə mənsub olan Marta Oçoanın öldürülməsinə görə korlanmışdır.

Qriseldanın üç oğlu qanlı savada gülələnir. Sağ qalan yeganə övladı uşaqlıqdan nənesi tərəfində böyüdülen Maykl Korleone Blankodur.

“Kokainin xaç anası” ləqəbbi Qriselda Blankoya aid idi, o, dünyasının en təhlükeli və uğurlu narkotik alverçiləri siyahısındadır. Qriselda Blankonun narkobiznesi ona ildə 20 milyard dollar qazandırdı və o, ABŞ-a birbaşa kokain tədarükünü təşkil edirdi.

Hazırladı: RƏŞAD

Təsisçi:
Sərdar Cəlaloğlu

Baş redaktor:
Vüqar Məmmədov
Tel: 070 333 22 85
012 496 98 93
E-mail: vuqar-mt@mail.ru

Dizayner:
Seymur Həsənov

“Hürriyyət” qəzetinin internet unvanı:
Hürriyyət.az
E-mail: hürriyyet@mail.ru
Tiraj: 2500

Redaksiyanın ünvanı:
AZ 1008, Bakı, akademik
Əlşərif Əlizadə küçəsi, 31
Telefonlar: 496-10-72; 496-08-35

Lisenziyanın qeydiyyat nömrəsi: V 165
Müəlliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.

Əlyazmalar geri qaytarılmır.
Redaksiyanın kompüter mərkəzində
yığılıb səhifələnir və “Futbol+ servis”
mətbəəsində çap edilib.

HR
Bu işaret altında dərc olunan
yazilar reklam xarakterlidir.
Qəzet 1991-ci ildən çıxır.

İranlı vəkillər Fəridi müdafiə etməkdən qorxurlar

Fərid Səfərlinin cinayət işini hüquqi deyil, siyasi proses olaraq dəyərləndirirəm və qıñıram. Bu sözləri tanınmış güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağılı Mahmudi Fəride qarşı irəli sürülmüş yeni ittihamı şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni ittiham əvvəlkine nisbətən daha yüngül hesab olunur: "Fərid Səfərlinin ittihamının deyişdirilməsi onun xeyrinədir. Əvvəlki casusluq ittihamına görə azərbaycanlı gəncin cəzası 2 ildən 10 ilə qədər ola bilərdi. Casusluq niyyəti ittihamı sübut olunarsa, ona 1 ildən 5 ilədək cəza tətbiq olunma ehtimalı var".

Tanınmış hüquqşunas Fərid Səfərlinin hələ də vekillə təmin olunmamasına da münasibet bildirib:

"Vəkil məsələsi qəlizdir. Hazırda Tehranın Evin həbsxanasında saxlanılan təlibənin vəkillə təmin olunmamasının səbəbləri aydınlaşdır. Bəzi vəkillər qorxub çəkinir deyə bu məsələ belə qalıb".

Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyyaya qayıtmalı olsada, geri dönməyib. Martin 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da Fəridlə bağlı bu ölkəyə nota verib.

Gürcüstanda həlak olanlar arasında azərbaycanlı da var



Dünən Gürcüstanda matəm günü idi. Hurriyyet.az xəbər verir ki, öten həftə Raça rayonunun dağlarındakı Şovi kurortunda baş vermiş irimiqyaslı sürüşmə qurbanlarının xatirəsi yad edilir. Təbii fəlakət nəticəsində 18 nəfər həlak olub, daha 18 nəfər isə (onlardan 7 nəfəri uşaqdır) itkin düşüb. Həlak olanlar arasında Rustavi sakini, milliyətçə azərbaycanlı olan 18 yaşlı Samire İsayeva da var. Şovi kurortu yer üzündən silinib. Kurorta aparan körpüler məhv olub, avtomobil yolu keçirləməz vəziyyətdədir.

Mütəxəssislərin rəyinə görə, sürüşmə bir neçə faktorun birləşməsi nəticəsində baş verib: əvvəlki həftələrdə yağan leysanlardan sonra dağ buzlaqlarının əriməsini qızmar istilər daha da gücləndirib, torpağın eroziyası güclənilib, böyük yüksəkliklərdən daşların tökülməsi domino effekti yaradıb. Nəticədə 5 milyon kub torpaq kurort ərazisine çöküb. Gürcüstanın Baş naziri İraklı Qaribaşılı avqustun 7-ni matəm günü elan edib. Respublika ərazisində bayraqlar endirilib. İtkin düşənlərin axtarışına 600 nəfər xilasedici, 180 maşın və sərhədçilərin vertolyotları cəlb olunub.

"Hurriyyet"

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dəstəklərinə buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Hurriyyet.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəmesində keçirilən iclasda məhkəmə şikayəti esassız hesab edib. Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.

Bu gün 42 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında əsasən yağmurşuz. Lakin gecə və səher yarımadanın bəzi yerlərində qışmuddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərbdə küləyi əsəcək.

Bu barədə Hurriyyet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 23-28° isti, gündüz 33-38° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmurşuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qışmuddətli yağış yağacağı, şimşek çaxacağı gözlənilir. Gecə və səher bəzi rayonlarda duman. Müləyim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Vüqar Məmmədovun apellyasiya şikayəti təmin olunmadı

Hakimi Mirzəli Abbasov növbəti dəfə sifarişli qərara imza atdı



Ötən həftə "Hürriyyət" qəzətinin, eləcə də eyniadlı "Hurriyyət TV" və Hurriyyət.az saytının baş redaktoru Vüqar Məmmədovun apellyasiya şikayətinə baxılıb. Bu barədə Hurriyyət.az-a açıqlama verən vəkil Bəhrəz Bayramov xatırladıb ki, iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun baş redaktor barəsində çıxarırdığı 1 aylıq həbs qərarına etiraz olaraq Apellyasiya Məhkəməsinə müraciət olunub.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədriyi ilə keçirilən məhkəmə prosesi zamanı Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bəhrəz Bayramov deyib ki, Vüqar Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı bundan sonra da bütün hüquqi addımlar atılacaq.

Məhkəmə prosesinde iştirak edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Hurriyyət.az-a açıqlama verib. Partiya sədri hesab edir ki, hakim Mirzəli Abbasov sifarişli qərar verib. Onun sözlərinə görə, apellyasiya şikayəti ilə bağlı heç bir aşasdırılma aparılmaması və məhkəmə prosesində iştirak edən Vüqar Məmmədovun onun hə-

sine səbəb olan hansı "dövlət sirrini" yaydığı ilə bağlı hakime ünvanlaşdırısu sualların cavabsız qoyulması deyilənlərin bariz nümunəsidir.

Sərdar Cəlaloğlu onu da deyib ki, Vüqar Məmmədovun apellyasiya şikayətinə baxılmasının mehz Mirzəli Abbasova həvələ edilməsi de təsadüf deyil. Çünkü sözügedən hakim onun barəsində də bir neçə dəfə ədalətsiz qərar çıxarıb. Hansı ki, bu qərarların ədalətsiz olması Avropa Məhkəməsi tərəfindən də təsdiq olunub və M. Abbasovun sifarişli hökmü ilə əlaqədar olaraq Azərbaycan dövləti cərimələnib.

Hazırladı: KƏNAN

Azərbaycanda narkotik cinayətləri artıb



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınmış 19533 cinayət hadisəsinin 5884-ü və ya 30,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,0 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinə məlumat verilib.

Bildirilir ki, onların 61,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdərindən artıq miqdarda əldə etmə, saxlama, hazırlanma, emal etmə, daşınma, 34,7 faizini eyni hərəkətləri satış məqsədile etmə, həbələ bu maddələri istehsal etmə, gəndərme, yaxud qanunsuz olaraq satma, 2,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələrlə olan bitkiləri kultivasiya etmə, 0,8 faizini güclü təsir edən və ya zəhərlili maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə

diger cinayətlər teşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət töretdilmiş 4225 şəxs müeyyen edilib. Onların 35,7 faizini əvvəller də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir ki, bu da öten ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz çoxdur. Cinayət töretdilmiş şəxslərin 99,3 faizi cinayət məsuliyyətinə cəlb olmuş, 0,7 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət töretdilmiş şəxslərin 71,3 faizini heç yerde işləməyən və oxumayanlar, 2,5 faizini qadınlar təşkil etmişdir. Cinayət töretdənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı gənclər, 77,4 faizi isə 30 və yuxarı yaşı şəxslər olmuşdur.

Bununla yanaşı, cari ilin birinci yarısında sözügedən məsələ ilə bağlı inzibati xəta töretdmiş 754 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 17,6 faiz azdır.

2023-ci ilin yanvar-iyun ayları ərzində 3537,3 kilogram və ya öten ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox narkotik vasitə və psixotrop maddə məsədilərindən tətbiq edilmişdir. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2133,9 kilogramını marixuana, 1005,4 kilogramını heroin, 171,7 kilogramını tiryek, 49,8 kilogramını həşiş, həşiş yağı və qətrani, 0,5 kilogramını kokain, 176,0 kilogramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.



Sakinlər Vergi idarəsinin qapısını sindirdi

Masallı rayonu ərazisində yerləşən 6 sayılı Ərazi Vergilər Baş İdarəsinin qarşısında izdiham yaşandı.

Hurriyyət.az xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər. Vətəndaşlar hər gün bu mənzərə ilə rastlaşdırılalarını bildiriblər:

"Adamlar sosial yardım üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatı üçün nəzərdə tutulmuş pay torpağının vergisini, yəni 6 manat 09 qəpik ödəyib. Lakin təsdiq qəbzinə ala bilirlər.

Vergi idarəsinin işçi sayı az olduğundan, insanlar saatlarla növbədə gözləyirlər. Vergilər Nazirliyi bu səlahiyyəti, yəni təsdiq qəbzinin verilmesini ASAN Xidmət və DOST mərkəzine həvələ etmir. Bugünkü (dünənki - red.) izdiham nəticəsində Masallı rayon 6 sayılı Vergi idarəsinin giriş qapısını sindirdilər".

Laçın keçid məntəqəsində çoxdan axtarışda olan bir canının yaxalanması barədə eştidik. Onu da bildik ki, dəlləkliyi müsəlmanların başında öyrənən "Qırmızı xaç" adlanan bir lotu təşkilat fövrən bir nümayəndəsini də ona qoşub ki, azərbaycanlılar bu erməni haramzadanın qulluğunda durub nazi ilə oynasınlar. Bizim güləşəkər telekanalların əlinə yaxşı fürsət düşdü, danış ki, danışsan. Adətən çıxışların yaridan çoxu əttökən mədhiyyə, yarısı da küçədə qutab satanların bildikləridir.

Mənə ən çox ləzzət verən Rəsim Musabəyovun pürmənə çıxışlarıdır. Mən indiyə kimi bu əsəri qana bilmədim, bizim iqtidar, din və milət xaini, işgalçi XI ordu komandanına xidmet etməyi özünə şərəf bilmış Qəzənfər Musabəyovun bu tövəməsində nə görüb. Axi bu unikumun bütün çıxışları tavtologiyadır, nə mənə var, nə məzmun. Qadasını alduğum iqtidar Elmira Axundova kimi bir "pak məxluqu" əvvəl xalq yazıçısı, sonra da diplomat edəndən sonra, mən heç nəye təəccüb etmirdim.

Əlqərəz, mətbədən uzaqlaşmayaq Meşəli kəndinin əhalisinə divan tutmuş bəibala Bakıdadır, yanında da bir səlib "cangudəni". Bir azdan çox yəqin Avropanın namdar zatları bizim qapılımızını döyəcək, gələn de ancaq, ultimatum dilində danışacaq. Səlib dünyası milletimizin başına getirilən müsibətlər barədə eştitmək istəmir. Bele lap əcəb də eləyir! Biz nə vaxt əsl türk, əsl müsəlman kimi qisəsimizi almağa cəhd göstərmiş? Kefdən, yeyib-içməkdən rüşvet almaqdan, alverdən, bir-birimizin gününü qara etməkdən usanan vaxtimız olub? Cəfakes Sabırmız əbəs yere yazmamışdı ki, "İş bilməyən ancaq yemək-içməkdən əlavə, bu canlı dəyirmənlərinə şükür xudaya! Bəzi dana-başlar çırıq çalıb oynayırlar, bəh, bəh, yandı ermənin dədəsi!" Mən isə qorxmadan bu "motal vətənpərvərlərindən" soruşuram Nəcməddin Sadıqovun cinayətləri ağdırır, yoxsa bu erməni qodugun? İqtidarın ruporu olan "Yeni Müsavat" qəzətinin hər sayında dərc edilmiş ifşa edici materialların əsasında bir yox, on Nəcməddin Sadıqov kimi zinakarı, dar ağacı altına göndərmək mümkün idi. Dünyanın heç bir ölkəsində vətən uğrunda həlak olmuş əsgər və zabitlərin cəsədlərini dərələrə, yarğanlara atdırıb binamusu sağ buraxmırlar. Mən həle başqa əmələrdən danışmırıam...

Biz erməni qatilin kənd əhlini məhv etməsindən danışırıqsa, onda dövlət, qanunlara inamı qırılan, açıqdan açığa bir vətəndaş kimi tehqir edilib, alçaldılan yüz minlərdən niyə danışmırıq? Kasib-kusubun nifret dolu baxışları altında kaşanələr ucaldan, nəinki harın balaları, hətta məşuqələri üçün firavan həyat quran bizim azığın məmərun xalqın mənəvi aləməne vurduğu zərəri kim hansı tərəzidə çəkəcək?



rindən qondarma bir hökumət qurmuşdu. Sovet hökuməti on minlərlə canlı qüvvəsinə itirəndən sonra, dövlət sərhədini Leningraddan ancaq 150 km uzaqlaşdırıb. Maraqlı burası idi ki, özgə vaxtda sovet dövlətinin siyasetini dəstəkləyən xarici komunist partiyaları bu dəfə fin xalqını qələbə ilə təbrik etdilər 600 rus əsgər və zabitini o dönya gəndərməş məşhur fin snayperi haqqında dünya metbuatı hər yere xəber yaydı. Sakit okeandan Kensberqə qədər uzanan nəhəng imperiya balaca fin xalqı ilə bacara bilmedi. Finlandiya ən yaxın müttəfiqi Almaniyanın əməlli yardım da almamışdı, aviasiyası demək olar ki, yox idi. Amma balaca xalq Mannerheym kimi hərbi dahinin başçılığı altında mübarizədən şərflə çıxdı.

...illər keçdi, sovet ordusu "beynəlmiləl yardım" pərdəsi altında Əfqanistana soxuldu. Bir milyondan çox dinc əfqan qətə

Rusyanın agoniyası...

Və yaxud İran ayətüllərə erməni qatilin müdafiəsinə qalxanda təəccüblənməyin

Meşəlidə qətlam başlanan vaxtda Bakıda, bölgələrdə nələrin baş verdiyini görmüşük. Erməni cəlladları üçün şərait yaranan, onları şirnikləşdirən, ölkə daxilində tam xaos yaradanları biz bir-bir tanıyırıq. Meşəli camaatını qıranlar yaxşı bilirdilər ki, onların üstünə gələ biləcək qüvvə yoxdur. Heç olmasa bir dəfə eştmişiniz ki, Rusiyada xubca sərvət qazanan bizim "kişilər" bir-iki erməni iş adamını müflis eləsin, ya da bu, ya da başqa yolla bir-iki müharibə canisini cəhənnəmə vasil eləsinə

Meşəlidə qətlam başlanan vaxtda Bakıda, bölgələrdə nələrin baş verdiyini görmüşük. Erməni cəlladları üçün şərait yaranan, onları şirnikləşdirən, ölkə daxilində tam xaos yaradanları biz bir-bir tanıyırıq. Meşəli camaatını qıranlar yaxşı bilirdilər ki, onların üstünə gələ biləcək qüvvə yoxdur. Heç olmasa bir dəfə eştmişiniz ki, Rusiyada xubca sərvət qazanan bizim "kişilər" bir-iki erməni iş adamını müflis eləsin, ya da bu, ya da başqa yolla bir-iki müharibə canisini cəhənnəmə vasil eləsinə


gələ biləcək qüvvə yoxdur. Heç olmasa bir dəfə eştmişiniz ki, Rusiyada xubca sərvət qazanan bizim "kişilər" bir-iki erməni iş adamını müflis eləsin, ya da bu, ya da başqa yolla bir-iki müharibə canisini cəhənnəmə vasil eləsin? Olmayıb belə şey, bundan sonra da olmayıcaq. Biz ancaq düşmən qarşısına kasib-kusubların balaşlarını göndərməyi bacarıraq. İkinci dünya müharibəsinin qurtaracağına az qalmış yəhudili gənclərdən teşkil edilmiş qısaçı qruplar bütün Avropana yayıldılar. Yəhudili milyonçular pul kisələrinin ağızlarını açdılar, yəni biz qulluğunuzda hazırlıq. "Qisas mələkləri" adını daşıyan dəstələr SS zabitlərin, ölüm düşərgələrində yəhudiləri qırmış komendantları, nəzaretçiləri bir-bir dənləməyə başladılar. Məşhur Eyxmanın uzaq Argentinada tapılıb İsrailə gətirilməsi barədə biz yazmışıq!

Otuz ildən çox vaxt keçib, bizim sərvət sahibləri xərc çəkib bir qatili qapazlayıb Bakıya gətirdib-

ləb dünyasının təkidi altında azadlığı buraxıllı. Bizim yaltaq ideo loqlar da telekanallarda deyəcəkler ki, biz humanistlik prinsiplərini üstün tutmuşuq, ümumiyyətlə biz tolerant xalqı! Əgər Anar ağanın qoşun-ləşkerindən bir etiraz səsi qalxa, adımı dəyişərem. Dəfələrle yazmışım ki, ölkədə mənəvi mühitin nə gündə olduğunu öyrənmək üçün hər cüümə günü rus dilində buraxılan iki həftəlik qəzeti nəzərdən keçirin. Sosial şəbəkələrdə baş verənlərdən hələ danışmırıam. Adam qeyri-ixtiyari özündən soruşur, aya, bu ölkənin yiyesi varmı, varsa, bəs o haradadır?! Heç kimin cürəti çatmaz ki, nailiyətərimizə kölgə salsın. Amma heç kimə imkan vermək olmaz ki, rus-fars giyənlərinin ölkənin içərilərinə soxulmasına kömək etsin. Rusu başa düşdü, onun iki əsrənən çox vaxt ərzində neler etdiyi, indi də nə istədiyini yaxşı bilirik. Ən dəhşətli düşmən Qurani, şəhə terminolojyasını üzüne tutaraq

yetirildi. Çox keçmədi əfqan analarının ah-naləsi yerdə qalmadı, mənfur kommunist imperiyasını süqut etdi. Reyqanın vaxtılıq böyük uzaqqorənliklə şəhər imperiyası adlandırdığı SSRİ hər yerdə hörəmətdən düşdü, kommunist partiyası bütün müdhiş aparatı ilə tərihindən zibilliyyət atıldı. İndi daha sosializm, Leninçi milli siyaset haqqında laqqırlılar keçmir.

Putin gürühu məcbur olub çarizm dövrünün metodologiyasına üz tutub. I Pyotrdan başlamış üz bu yana pravoslav təbliğatında qatı milletçilik hissini coşdurmaq üçün nə varsə ortaya qoyulub. Rus əsgər və zabitlərinə verilən orden-medallara, rəsm-kecidilər zamanı qaldırılan bayraqlara, standartlara diqqət yetirin. Elə bil Romanovlar sülalesi təzədən həkimiyətə gəlib. Özünüz fikirləşin, görün biz hansı qüvvə ilə üzbeüz durmuşuq. Sırtlıqlı salib torpağından çıxməq istəməyen bu şəhər qüvvə ilə çarpışır, onu hər cəhətdən pamal etmək üçün gücümüz də var, iradəmiz də. Yəni biz fin xalqı qədər də olmadıq! Əgər Putin bandası Ukraynada bir addimda qabağa gedə bilmirse, məcbur olub cəmiyyətin tör-töküntülərindən, canilərdən böyük maaş vəd etmeklə muzdalu dəstələr yaradırsa, deməli, bu dövlətin agoniyasıdır.



Firuz HAŞIMOV



Sülhməramlılar erməniləri müşayiət etməkdən imtina etdi

Rusyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistən sərhədində (Həkəri körpüsüne) "aksiyasi"ni müşayiət etməkdən imtina edib.

[Hurriyet.az](#) xəbər verir ki, bu barədə Ermənistən KİV-i məlumat yayıb.

Sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəflı bəyanatın müddəələrinə uyğun olaraq, Rusya sülhməramlı kontingentinin avtovyrüş karvanlarında avtomobilərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.

Ombudsman Laçında həbs edilən Ermənistən vətəndaşına baş çəkdi



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən növbəti

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Başçəkmə çərçivəsində istintaq təcridxanasında saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, yeməkhanasına, kitabxanasına, gəzinti yerine baxış keçirilib.

Ombudsmanın Milli Preventiv Qrupun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərin de iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması məqsədilə saxlanılan şəxslərlə konfidensial olaraq görüşüllüb.

Müəssisədə digər şəxslər yanaşı, 2023-cü il avqustun 1-də Azərbaycan-Ermənistən dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunmuş Ermənistən vətəndaşı R.Beqlaryan da konfidensial qaydada qəbul edilib. Milli Preventiv Qrupun üzvləri tərəfindən ona öz dilində qanunvericilik aktları təqdim olunub. Aparatın səhəbət zamanı həbs edilmiş bu şəxsa münasibətdə de hər hansı fərq qoyulmadan hüquqlarının təmin olunduğu, lazımi tibbi-psixoloji xidmətin göstərildiyi müşahidə edilib və özü də bunları müraciətində təsdiq etməklə minnetdarlığını bildirib.

Başçəkmə zamanı qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri izah olunub, eləcə də milli qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlaşdırıcı nəşrlər təqdim olunub.

ADP ölkədə aparılan siyasi həbsləri pişlədi

Dünen ADP idarə Heyetinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "Hürriyyət"ə verilən məlumata əsasən, toplantıda ölkədə ve dünyada baş verən son ictimai-siyasi hadisələrlə bağlı müzakirələr aparılıb və partiyanın münasibəti açıqlanıb.


İlk növbədə son vaxtlar ölkədə həyata keçirilən siyasi motivli həbslərə münasibət bildirilib. Qeyd edilib ki, Qubad İbadoğlu, Vüqar Məmmədov, Nazim Bəydəmirli, Elnur Məmmədov və digərlərinin həbsi Xankəndi və Laçın yolu etrafında Azərbaycanın əleyhinə başladılmış hadisələrin eskalasiya olunduğu bir dövrde dövlətimizi beynəlxalq müdafiədən məhrum etməyə, onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəlib.

Belə ki, bu gün Rusyanın bölgədəki destruktiv rolunu neyträlləşdirəmək üçün bize ABŞ və Avropanın dəstəyinin olduqca vacib olduğu bir dövrde bu münasibələrin bu cür siyasi həbslərle korlanması istiqamətində atılan addımlar yalnız Rusyanın bölgədəki imperiya ambisiyalarına xidmət edir.

ADP idarə Heyeti yuxarıda adları çəkilən həbs olunmuş ictimai-siyasi xadimlərin dərhal azadlığa buraxılmasının, Rusyanın bölgədəki destruktiv siyasetinə dəstək olan bütün hadisələrin nəzarət altına alınmasına vacibliyini bir daha diqqətə çatdırıb.

Daha sonra Xankəndi etrafında baş verən son hadisələrə diqqət yetirən partiya yetkililəri Laçın sərhəd keçid məntəqəsi etrafında və Xankəndində gu-

"Bunlar dövlətimizi beynəlxalq müdafiədən məhrum etməyə, onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəlib"



ya humanitar böhrala bağlı ermənilərin başlatıldığı səs-küy kampaniyasının siyasi demagogiyadan başqa bir şey olmadığını qeyd edib. Həmçinin bildirilib ki, Cənubi Qafqazda sülhün təmin olunmasına maraqlı olmayan Rusyanın açıq dəstəyi ile həyata keçirilən mənasız aksiyalara baxmayaraq, Azərbaycan hökuməti ərazi bütövlüyü və suverenliyin bütün ərazisində bərqərar edilmesi xəttindən bir addım geri çəkilməlidir.

İdare Heyetində o da qeyd edilib ki, Azərbaycana humanitar yardım etmək istəyən bütün xarici dövlətlər bunu birbaşa mərkəzi hökumətə təhvil verməli və yardımın bölüşdürü-

məsi məhz Azərbaycan dövlət qurumları tərəfindən həyata keçirilməlidir. Bunlarla yanaşı, Azərbaycan vətəndaşlığını qəbul edən, ərazilərimizdə məskunlaşmış erməni milletindən olan insanların dövlət himayəsine alınması, onlara zəruri humanitar yardımçıların göstəriməsini Azərbaycan dövləti bilavasitə həyata keçirməlidir. ADP idarə Heyeti bir daha Azərbaycanın suverenliyinin bütün ərazimizdə təmin edilməsi istiqamətindəki dövlət siyasetini tam dəstəklədiyi bir dəyan edib.

Demokrat Partiyası Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu günlərdə Türkiyəyə rəsmi səfəri və bu

zaman qardaş ölkənin xarici işlər naziri Hakan Fidan və Prezident Recep Tayyib Erdoğan ilə görüşməsi, bu zaman Azərbaycan və Ermənistən arasında sühl müqaviləsinin imzalanması, o cümlədən Azərbaycan və Türkiye arasında hərbi eməkdaşlığın daha yüksək seviyyəyə qaldırılması ilə bağlı müzakirələrin aparılması da yüksək qiymətləndirib. Həmçinin Xankəndindəki Rusiya hərbi kontingentin ərazimizdə çıxarılması ilə bağlı Türkiye Cumhuriyyətinin ardıcıl hərbi və siyasi dəstəyinin elə edilməsi istiqamətində razılışmaların həyata keçirilməsinin zəruriliyi bir dəha vurgulanıb.

Ukrayna-Rusiya müharibəsindəki hazırlı vəziyyətə toxunan idarə Heyəti üzvləri Rusyanın son zamanlar artan aqressivliyinin hərbi-siyasi müstəvidəki uğursuzluqlardan qaynaqlandığını qeyd etməklə yanaşı, Rusyanın işgalçılıq siyasetinə son verməyəcəyi təqdirdə bölgədə sülhün və əminəmənin elə edilməsinin qeyri-mümkün olacağını bir dəha diqqətə çatdırıb. Qeyd edilib ki, Rusiya işgalinə qarşı Ukrayna bundan sonra daha ciddi şəkildə dəstəklənməli, şərin möğlub olması üçün bütün imkanlar səfərber edilməlidir.

Hazırladı: KƏNAN

"Azərbaycan 1975-ci il xəritəsinə razı olmayıacaq"

FAzərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştirakçılarla imkan verməyəcək. Bakı 1975-ci il xətti üzrə sərhədlərin müəyyən edilməsinə razı olmayıacaq və 1920-ci ilin payızına qədər mövcud olmuş xətt üzərində israr edəcək".

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Feysbuk"da yazar. O, hazırda davam edən danişlərin mahiyyətini ifadə edəcək bir sıra məqamlara toxunub.

Keçmiş nazırın sözlerinə görə, Azərbaycan Qarabağda münaqışaya son qoymaq və istəyənlərə vətəndaşlıq vərəmkələ onları reinteqrasiya etmək istəyir. "Ermənistən istəyir ki, Azərbaycan 1975-ci il sərhədlərini tanısın. İrəvan bununla da öz təhlükəsizliyini təmin etmək və bundan sonra ermənilərin "hüquqları və təhlükəsizliyi" adı altında Qarabağa ərazi iddialarını davam etdirməyə çalışır".

T.Zülfüqarov deyib ki, bütün keçmiş həmsədrlər, o cümlədən İran münaqışaya regionun idarə olunmasına vasitə kimi baxır, onun davam etməsini istəyir: "Er-

Tofiq Zülfüqarov: "Bakı 1920-ci ilin payızına qədər mövcud olan xəttidə israr edəcək..."



mənistən və xarici "oyuncuların" münaqışını davam etdirmək istəyini gorən Azərbaycan "güzgü prinsipi"ndən istifadə edərək Qərbi Zəngəzur və Göygə mahalı,

eləcə də "Qərbi Azərbaycan icmaları" mövzusunu irəli sürür".

"Buna görə də Bakı sərhədin 1975-ci il xətti üzrə müəyyən edilməsinə razı olmayıacaq və 1920-ci ilin payızına qədər mövcud olan xəttidə israr edəcək. Azərbaycan siyasi və müdafiə potensialının üstünlüyünü nezərə alaraq münaqışə zonasını Qərbi Zəngəzur ərazisine və ondan kənara qədər genişləndirməyə hazır olacaq. Həmçinin Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştirakçılarla imkan verməyəcək," - T.Zülfüqarov vurgulayıb.

Keçmiş nazir eləvə edib ki, Rusiya reinteqrasiya prosesinə qarşı çıxacağı təqdirdə, 2025-ci il qədər onun sülhməramlı qüvvələrinin Türk Dövlətləri Təşkilatı ölkələrinin üzvlərindən ibarət polis misiyası ilə əvəzlənməsi prosesinə start verilə bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyali həmkarı Vladimir Putini bu ay ərzində ölkəsinə səfərə dəvət etməyi planlaşdırır. Hələlik səfərin dəqiq tarixi bəlli olmasa da, axar.az-da yer alan informasiyaya görə, Ərdoğan Putini Ukrayna üzrə sülh danışqlarının bərpasını təklif etmək niyyətindədir. O da qeyd olunur ki, Türkiyə prezidenti münaqışının həllində vasitəciliyini təklif edəcək, mühəribədə qalibin, sülh prosesində isə uduzanların olmayıacağı tezisini təkrarlayacaq. Türkiyə mediası isə iddia edir ki, Putinin səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Zəngəzur dəhlizi, taxıl sazişinin bərpası, Suriyadakı durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Bu arada, mövzu ile bağlı mövqeyini ifadə edən rusiyali politoloq Andrey Piontovski hesab edir ki, Putin Ukraynaya qarşı mühəribəni şərəflə formada, yəni "heç-heçə" ilə başa vurmağa razı deyil. Piontovski deyib: "Bu günlərdə Rusyanın tanınmış casusu Tom Qrem qeyri-rəsmi formatda Putiniñ danışığı barədə "Second Track" adlanan qrup tərəfindən qalmaqlı materialları dərc olundu. Qrem Putiniñ Ukraynada mühəribənin dayandırılması ilə bağlı razılığa gəlməye çalışıb. Ona işğal edilmiş ərazilərin böyük hissəsinin işğalçı ökənin tərkibində qalması, əvəzində Rusyanın atəsi dayandırması təklif edilir. Putin isə razılaşdırır, halbuki bütün ətrafi məhz bu barədə düşünür. O, başa düşür ki, onun üçün bu, hakimiyətin itirilməsi ilə nəticələnəcək". Rusiyali politoloğun iddiyasına görə, Putin daxili problemlər səbəbindən Türkiyə səfərə getməyəcək: "Putin Ərdoğanın yanına oxşarını göndərməyə utanacaq, amma özü də Türkiyəyə getməyəcək. Bu onun təhlükəsizlik məsələsindəki davranışından da görünür. Bundan əlavə, onun inli çoxlu daxili problemləri var".

"Türkiyə-Rusiya və Azərbaycan-Rusiya strateji müttəfiqliyi ən çox Ermənistani və dünya erməni lobbisinin qıcıqlandırır, hər vəchle bu 3 ölkə arasında isti münasibətləri pozmaq üçün təxribatlara cəhd olunur"

Bələdliklə, "Hürriyet" xəber verir ki, məsələ ilə bağlı fikirlərini bildiren siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin qənaetinə, Putiniñ Türkiyəyə planlaşdırılan səfəri mürekkeb geosiyasi şəraitde rezonans doğura biləcək xarici səfər kimi de qiyamətləndirile bilər: "Əvvələ, Avropana və ABŞ tərəfindən siyasi eskulasiyaya məruz qalmış və baresində Haqa məhkəməsi tərəfindən həbs qərarı çıxarılmış Rusiya prezidentinin Türkiyə kimi regionun güc qütb'lərindən birinə yola çıxmazı birmənalı qarşılanmayıcaq. NATO ölkəsi

Ərdoğan-Putin görüşündə nə kimin naticalar alda olunacaq?



Vaqif Abdullayev: "İstisna deyil ki, Putinin Türkiyə səfərində taxıl sazişi, Qara dənizin humanitar tranzitlərə açıqlığı və s. məsələlər əsas diqqət mərkəzində olacaq"

Fuad Qəhrəmanlı: "Türkiyə-Rusiya münasibətlərindəki soyuqluq davam edərsə, Kreml Bakı ilə münasibətlərdə Ankara faktorunu daha az nəzərə almaqla, regionda gərginliyi artırmaq istəyəcək"

və Qərbin yaxın strateji müttəfiqi olan Türkiyənin bu səfərə xoş baxması dünyada siyasetində Rusiya faktorunun qəbul edilənə olmasına işarədir. Eyni zamanda, mürəkkəb bir dönmədə bu səfer planı Putinin siyasi cəsarətinin nümunəsidir. Ən əsası isə bu, Putinin qardaş ölkəyə, lideri Ərdoğanın dərin etibar və etimadından doğan siyasi reallıqdır. Putinin Ərdoğan haqqında söylədiyi bir ifadə də onun Türkiye barədə münasibətini təsvir edir. Putin qeyd edir ki, Türkiyə prezidenti güclü lider və hər zaman sözünü tutan şəxsiyyətdir: "Ərdoğan heç vaxt üçüncü ölkələrin öz maraqlarını rəhbər tutmalarına imkan vermir. O, etibarlı tərəfdəşdir. Bizim münasibətizmin en mühüm xüsusiyyəti də etibarlılıq və sabitlikdir". Bu faktör öz bir dəha Putinin fundamental siyasi keyfiyyətlər sırasında etibarlılıq və sabitliyə xüsusi önem verməsinin göstəricisidir. Həmçinin, onun Türk dünyasına möhkəm inam və etibarının, Türkiyə ilə yanaşı, Azərbaycana da xüsusi etimadının dəfələrlə şahidi olmuşdur. Putiniñ vaxtı Ulu önder Heydər Əliyevin siyasi müdürü, uzaqgörənlilik və Rusiya ilə məhrəban qonşuluq siyaseti qurmasını yüksək dəyərləndirək qeyd etmişdir ki, bizim səmimi münasibətlərimizin kökündə Heydər Əliyevin zəngin dövlət idarəciyi təcrübəsi dayanır. Bu mükəmməl təcrübə kursunun prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi də Rusiya lideri tərəfindən hər zaman teqdir olunmaqdadır". Professor əlavə edib ki, son 20 ildə prezident İlham Əliyevin uzaqgörən xarici siyaset arxitekturası regionda sülh və geniş əməkdaşlıq formatının şaxələnməsini, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycan-Rusiya dostluğu fonunda üçtərəfli əlaqələrin dinamikasına tükenməz impulslar verib: "Bunun nəticəsidir ki, Türkiyə və Rusyanın Cənubi Qafqaz siyasetinə baxışlanı qarşılanmayıcaq. NATO ölkəsi

silah tədarükü, Moskva ilə razılaşmanın pozaraq Azov döyüşçülərini geri qaytarması, İsveçin NATO üzlüyünə razılıq vermesi Putiniñ məyus edib və o, indi başa düşür ki, Türkiyəni Qərb blokundan ayrımaq üçün Ərdoğanaya etdiyi jestlər boşuna gedib. Xüsusi ilə də seçki ərefəsində Türkiyənin 20 milyard dollardan artıq qaz borcunun bir il ertələnməsi seçki ərefəsində Putinin Ərdoğanaya göstərdiyi yardım ki mi qəbul edilirdi. Ancaq bütün bunlara baxmayaraq, bu gün Putin hesab edir ki, Türkiyə Qərb-Rusiya qarşidurmasından faydalanaraq, Moskvanın maraqlarını nəzərə almadan mövcud situasiyadan dərəcədən istifadə etməyə çalışır. Ona görə də bugündən Putin Türkiyədə qaz paylaşıcı rezervuarı (qaz habi) qurulması ilə bağlı öz vədindən geri çəkilək, Türkiyəni son addımlarına görə bir növ cəzalandırmaq isteyir".

Siyasi şərhçi qeyd edib ki, Rusiya Qaradənizdəki taxıl anlaşmasından çıxmışa qədər Türkiyənin bu məsələdə əlde etdiyi iqtisadi faydanı və geosiyasi önemi də sual altına almağa çalışır: "İki ölkə başçısının son telefon danışığında isə Ərdoğanın taxıl anlaşmasının bərpası ilə bağlı təklifi hələ ki, qəbul edilməyib. Gözənlənilər ki, Rusiya bundan sonra Qarabağda erməni separatçılarının eli ilə Azərbaycana qarşı təzyiqləri daha da artırsın. Bugündən Xankəndidəki bir qrup erməninin Laçın sərhəd buraxılış mənteqəsinə yürüş edəcəyi ilə bağlı xəbərlər də bu kontekstdə nəzərdən keçirilməlidir. Düzəndə, Rusiya onuz da Qərbin sülh təşəbbüslerini pozmaq üçün davamlı olaraq bölgədə gərginlik yaranan hansısa təxribatlar təşkil edir. Ancaq indi bu təxribatlar edilərkən Azərbaycanın maraqlarının açıq şəkildə tehdid olunması, hədəf alınması diqqəti cəlb edir. Bu baxımdan, son zamanda Paşinyana artan təzyiqlər üzündən onun sülh-hə xidmət etməyən, əvvəlki ritorikasından fərqlənən açıqlamaları da Rusyanın regionumuzda gərginliyi artırmaq, sülh prosesini iflasa uğratmaq səyələrini gücləndirməsinin nəticəsidir. Xüsusi ilə də Ermənistən humanitar yardım karvanı adıyla, əslində Laçın dəhlizini özünün sərbəst istifadəsinə açıq hala getirmək cəhdinin arxasında da, Rusyanın və erməni diasporasının birgə maraqları durur. Rusiya bu cür təxribatlarla təkcə Qərbin vasitəcilik etdiyi sülh prosesini pozmur, həm də Azərbaycanı beynəlxalq əmələ qarşıdurmağa sövq edib zeiflətməyə, beləliklə də Türkiyənin Cənubi Qafqazda təsir və güclənmək imkanlarının qarşısını almağı hədəfədir. Ona görə də gözənlənilər ki, Rusiya qarşidakı dönmədə Azərbaycanla münasibətlərdə Türkiyə faktorunu daha az nəzərə almalıdır, regionda gərginliyi artırmaq istəyəcək. Bu yolla Moskva Azərbaycana təzyiqləri artırmaqla həm də Türkiyənin Cənubi Qafqazda mövqeyini zeiflətməyə çalışır".

Rusiya Moskva Azərbaycana təzyiqləri artırmaqla həm də Türkiyənin Cənubi Qafqazdakı mövqeyini zeiflətməyə çalışır"

Siyasi şərhçi Fuad Qəhrəmanlı isə bildirib ki, Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan soyuqluq davam edəcəyi təqdirdə bizim regionumuzda da öz təsirini hiss etdirəcək. Onun sözlərinə görə, bu gərginliyin əsas səbəbi Türkiyənin strateji məsələlərdə Qərbelə bir mövqedən çıxış etməsi və Rusyanın gərginliyinə cavab verməməsidir: "Türkiyənin Ukraynaya

Vəzəh BƏHRAMOĞLU

Azərbaycanda 2 ildən artıqdır ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə gedir. Demək olar ki, bütün müvafiq qurumlar narkotik ticarətinin qarşısını almaq üçün öz imkanlarını səfər-bər ediblər.

Stopnarkotik.az-in mötəbər qaynaqlardan əldə etdiyi məlumat əsasən, bu məsələdə ən yüksək seviyyədə ortaya iradə qoyulub. Belə ki, Prezident İlham Əliyev ölkədə "narkotik böhranı"nın qarşısını almaq üçün aidiyəti dövlət strukturlarına ciddi göstərişlər verib. Xüsusilə də, İrandan daxil olan narkotik vəsiyətlərin qarşısını almaq üçün hər bir dövlət qurumuna bütün imkanlarından istifadə etməyi tapşırıb.

Lakin çox təəssüfle qeyd etməliyik ki, ölkə başçısının ciddi tapşırıqlarına ve aidiyəti strukturaların ardıcıl tədbirlər həyata keçirməsinə baxmayaraq, Azərbaycanda narkotik ticarətinin və narkomaniyanın kökünü kesmek mümkün olmur. Hətta əminliklə deyə biler ki, bu sahədə vəziyyət günbegün daha da ağırlaşır. Məraqlıdır, belə olduğu təqdirdə, biz, dövlət olaraq, harada yanlışlığa yol veririk?

Əlbəttə, 44 günlük Qarabağ müharibəsindən sonra, İranın Azərbaycana qarşı "narkotik savaşı" apardığı kimsəyə sərr deyil. Yəni demək olar ki, her gün İrandakı hansısa narkobarona xidmət

Azərbaycanda narkotik ticarətinin arxasında hansı məmurlar dayanır?

Bu gün narkobiznesdən gələn pullar sabah ölkədə bir çox arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər...



edən onlarla vətəndaşımızın polis tərəfindən saxlanıldığı, yaxud zaman-zaman ölkəmizə narkotik keçirməcə cəhd edən şəxslərin sərhəddə əla keçdiyi haqda xəberlər oxumaqdakyıq. Məsələn, Stopnarkotik.az saytının aylıq hesabatına əsasən, təkcə iyun ayında DSX İrandan ölkəmizə 6 fakt üzrə narkotik vəsiyətlərin daxil olmasının qarşısını alıb. May ayında bundan bir qədər də çox olub. Elecə də Dövlət Gömrük Komitəsi tərəfindən də ay ərzində 1-2 fakt aşkarlandıq. Belə olduğu halda,

biz molla rejiminin Azərbaycana elan etdiyi "narkotik savaşı"na qarşı mübarizədə harada boşluqlara yol veririk ki, İranlı narkobaronlar və onların əla aldığı vətəndaşlarımız hələ də ölkədə "ağ ölüm" saçırlar?"!

Sözsüz, indi Azərbaycanda narkotik probleminin səbəbləri ilə bağlı küçə və meydandarda sorğu aparsaq, respondentlərin böyük əksəriyyəti bu işin arxasında məmurların dayandığını deyəcək. Təsadüfi deyil ki, tez-tez sosial səbəkələrdə də bu cür fikirlər sə-

ləndirilir və ayrı-ayrı məmurlar ittiham hədəfincə çevrilir. Fərqi yoxdur ki, həmin məmurlar hazırlı vəzifə başındadır, yoxsa adları "sabiqlər" siyahısında çekilir. Əsas odur ki, onlar hələ də ölkədəki proseslərə təsir etmək güvündərlər.

Bəllidir ki, narkotik böyük pul mənbəyidir. Görünür, narkotik şəbəkəsinə rəhbərlik edən məmurlar da öz bizneslərini məhz pulun gücüne idarə edirlər. Şübə yoxdur ki, onlar yüksək vəzifələrdə çalışısan hansısa şəxsləri də böyük vəsaitlərin qarşısında özlərinə ortaq edib, yaxud da bu və ya digər şəkilde onlarla "anlaşa" biliblər.

Nəyə görə burada "böyük vəsaitlər" dən söhbət getdiyini iddia edirik? Yuxarıda qeyd etdiyimiz ki, Azərbaycanda narkotik ticarətinə qarşı mübarizənin başında Prezident dayanır və məhz onun tapşırığı əsasında cəmiyyətimizi bu böhrandan çıxarmaq istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Lakin, görünür, narkotik ticarəti hansısa məmurlara külli miqdarda vəsait qazandırıldıqdan, onlar öz nəfslərini saxlaya bilmir, hətta ölkə başçısının tapşırığına

qarşı getməyə belə, özlərində cəsarət tapırlar. Bu zaman isə bir şeyi unudurlar ki, gec-tez onlar da öz qanunsuz əməllərinə görə qanun qarşısında cavab verəcəklər...

Burada diqqətçəkən daha bir məqam da var. Qeyd etdiyimiz ki, narkotik ticarəti onun başında duranlara böyük vəsaitlər qazandırır. Deməli, bu gün həmin ticarətə məşğül olan istər hazırda vəzifədə olan, istə də keçmiş məmurların əlinde külli miqdarda pullar cəmləşib. Bir halda ki, bu gün həmin şəxslər Prezidentə qarşı çıxırlar, deməli, sabah həmin pullar ölkədə bir çox arzuolunmaz hadisələrin baş vermesine getirib çıxara bilər. Hər halda, müvafiq qurumlar bu barədə ciddi düşünməlidirlər. Bu gün narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniya-qarşı mübarizədə prioritet olan məsələlərdən biri də o olmalıdır ki, ölkədəki narkotik dövriyyəsinin arxasında hansı məmurlar var?! Bir halda ki, Prezident ortaya iradə qoyub, gənclərimizi bu bələdan xilas etmək üçün göstəriş verib, bəs kimlər onun iradesinə qarşı çıxır?!

Hazırladı: İ.SABİRQIZI

Narkotiklərin zərərlə olduğu danılmazdır. Narkotik baronları, yaxud İranda deyildiyi kimi, "mal itələyənlər", yeni narkotik satıcıları, "bariqalar" əlbəttə ki, iyrəncidir. Bəs neçə olur ki, nə qədər çox edam olunurlarsa, o qədər də çox peyda olurlar? Bəlkə onları bu işə sövg edən qismən onların pozğunluğu deyil, sosial quruluşdur?

Hazırda təkcə Tehranda ümumi tutum 47 676 nəfərlik 13 narkoloji reabilitasiya mərkəzi fəaliyyət göstərir. Indi isə potensialın daha dördə birə qədər artırılması məsəlesi gündemdir. Tehrannın narkomanları "mallarının" böyük həcmində Sistan-Bəlucistan əyalətindən əldə edirlər. Və polis nə qədər çalışsa da, nə qədər "aşağı ranglı" narkotik alverçisi edam edilse də, "böyük balıqlar" uğurla polis torlарından keçir - bu axın azalmır.

İranın Bəlucistan bölgəsindən getdikcə daha çox gənc bu işə qoşular. Onlar ailələrini yoxsulluqdan çıxarmaq və öz geleceklerinə şans əldə etmək üçün hətta həyatlarını riske atmağa hazırlırlar. Və bu artıq kiçik mesaj deyil - bu, İranın Bəlucistan vilayətinin sosial cəhətdən elverişsiz olması barədə həyəcan təbliğidir.

2023-cü ilin iyul ayından etibarən yerli sakinlərin süfrələrində daha az yemek tapılır. Hətta un da əlçatmaz olub, çörəkbişirmə sexlərində çörək üçün uzun növbələr adı hala əvvəlib. İyulun 5-də bir neçə saat dəlbadal çörək növbəsində dayanan iki nəfər oradakı yer üstündə mübahisə edib. Mübahisə davaya əvvəlib. Mənəcədə kişilərdən biri hələk olub.

Çörək yerinə narkotik İranda sosial partlayış qacılmasdır...

Bu vəhşilikdirmi? Fenomendirmi? Keyr, Tehrən hökuməti Qərble razılışmadan sonra öz arzularını reallaşdırmaq məsələlərini həll edərək vilayətin son illərdə hansı seviyyəyə çatdığını diaqnozo İranın bölgədə indiki "geosiyasi əhemmiliyi"nin təsdiqinə əvvəlib. Və həm bu, həm digər durumda İranın ən çox depressiyaya məruz qalmış bölgəsi üçün büdcə ayırmalarına amansızcasına el qoyular.

Lakin qırx il əvvəl Sistan və Bəlucistan nəhəng buğda ekilmis sahələrinə görə "İranın çörək səbəti" adlanırdı. Bu gün bütün bunlar keç-



mişdə qalıb. Su ehtiyatlarından səmərsiz istifadə edilməsi, əkinçiliyin inkişafı üçün dövlət dotasiyasının ol-

maması və su təchizatı sistemlərinin müasirəşdirilməsi üçün dövlət subsidiyalarının olmaması ona gətirib

çıxarıb ki, əsas qidası çörək və çay olan yerli sakinlər artıq bu iki qidañ özlərinə rəva görə bilmirlər.

"Bizim rayon çox kasıbdır, bu sərr deyil və burada insanların ac qarına yatması yenilik deyil. Amma son aylarda vəziyyət keşkin pisləşib", - deyə bu yaxınlarda yerli sakinlərdən biri olan köhnə dostum mənə yazdı. "Bir il əvvəl bir kisə [40 kq] un 40 min tūmen [0,72 avro] idi, bir neçə ay əvvəl 130 min tūmen [2,36 avro] idi, indi 450 min tūmandır [8,18 avro].

Üstəlik, hər tərəfə yayılan və hər yerde yayılan İran korrupsiyası. Dotasiyalı qiymətlə buğda və ya un alan çörəkbişirənlər və ya mağazalar onu "qara bazar"da bazar qiymə-

tine satır və ya qaçaqmalçılıq yolu ilə "əldən çıxırlar". Üç həftə əvvəl Sistan və Bəlucistan əyalətinin və ona bitişik Gülistan əyalətinin prokurorları dövlət anbarlarından sanki havaya sovrulan 53 min ton buğdanın yoxa çıxdığını elan etmişdilər.

İranlı bəluclar bu qənəətə gəlməkdərlər: "Sistan və Bəlucistan 2022-ci ilin sentyabrından İranı "Qadınlar, Həyat, Azadlıq İnciləbi" şüarı ilə bürüyən hökumət əleyhəni etirazlarda ən fəal əyalətlərdən biri olduğunu üçün - Tehran hökuməti əhalidən daxili iqtisadi sanksiyalar, dotasiyaların azalması və ərzəq yaradımı vasitəsilə qisas almaq qərarına gəlib". Nəticə etibarilə buradakı bir çox ailələrin özlərini və uşaqlarını dolandırmaq üçün sadəcə olaraq gəlir mənbələri yoxdur. Bunun sosial baxımdan neyə getirib çıxardığının təfərruatlarına varmağa ehtiyac var mı? Əyalətin yerli sakinləri arasından cihadçıların və xırda narkotik alverçilərinin sayıının artması bizi təcəccübəldirməlidirmi?

Tehranda İran Bəlucistan bölgəsinin etibarsızlığını və kriminallaşmasına qəzəblənən bir çoxları əsas məsələni etiraf etməkdən imtina edirlər: bunun səbəbi əksəriyyəti sünni olan yerli əhali deyil, mərkəzi hakimiyətin onlar üçün yaratdığı dözlüməş şəraitdir. Məhz onların siyaseti "partlayış potensialının" sədəcə artan temple toplanmasına səbəb olur. Və mütləq partlayacaq...

Hazırladı: KƏNAN

Təhqirla üzlaşan xanım Prezidentdən kömək istədi

Göyçay rayon sakini Qasimova Fatime Mövsüm qızı tərəfindən "Hürriyət" qəzetiin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab President!

Bir Azərbaycan xanımı, bir ana kimi sizdən xahiş edirəm ki, menim müraciətimi cavabsız qoymayın, son ümidi məsələdir. Men artıq şər-böhbən və təhqir eşitməkdən bezmişəm. Göyçay rayonunda bir qrup xəstə təfəkkürlü şəxs saxta profillər vasitəsilə hər gün sosial şəbəkələrdə - "Facebook, "Tiktok" və s. məni ən ağır formada təhqir edir, böhtən atırlar. Qərbi Azərbaycanlı olduğum üçün "erməni" deyərək, alçaldırlar. Haqqında heç bir əsası olmayan şaiə və təhqirler yazıb, məni Göyçayda nüfuzdan salmağa çalışırlar.

Hörmətli Mehriban xanım!

Məni ən yaxşı Siz anlaysınız. Bir qadının böhtənlər qarşısında qalması, fotolarının yerləşdirilərək nəhayət, qeyri-əlaqı ifadələr təhqir olunması utancverici haldır. Mənim övladlarımı, körpələrimə qarşı da iyrənc ifadələr işlədir. Buna "dur" deyən yoxdur.

Heydər Əliyev Parkında göstərdiyim təqdirəlayiq xidmətim nəzərə alınaraq, Göyçay Bayraq Muzeyinin rəhbəri təyin edildim. Lakin Azərbaycan Bayrağımızı və Ulu Öndərimizin kəlamlarını paylaşıdım üçün təzyiqlər dəha da çıxalmışa başladı.

Muzey işi ilə yanaşı, həm də cənab Prezidentimizin siyasi kursunu dəstəkləyən statuslar, ölkəmizin və rayonumuzun inkişafı ilə bağlı görülən işləri

Fatimə Qasimova: "Qərbi Azərbaycanlı olduğum üçün "erməni" deyərək, alçaldırlar"



ışığlandırmışa başladım. Bir qrup şəxsin Göyçay çayı ətrafında insanları yalan məlumatlarla ayaqlandırdığını gördükde isə, buna qarşı hüquqa zidd olmadan, maarifləndirici reportaj hazırladım və araşdırıldından sonra sakinerlər özləri də sakitləşdilər. Bunu görüb, hiddətlənən qruplaşma mənim fotolarımı yerləşdirərkən, bu qadın "Şəhid qardaşını söyüb", "insanları şantaj edir", "əlaqəsizdir" və s. (Sizə tam təfərrüatı ilə deyə bilmirəm) deyərək, məni təhqir etməyə başladılar. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm, lakin heç bir tədbir görülmüş. Daha da saxta profillərin sayını artırırlar.

Ulu Öndərimizin şəhərək bir deyimi var: "Heç bir cinayət cavabsız qalmalı deyil". Bu gün cəzasızlıqdan harınlayan, özlərinə əlaqəsiz təbəqədən qrup yığaraq insanları şantaj edənlərin məqsədi bütün rayonlarda vətəndaşları qorxu içinde saxlamaqdır. Əlaqə olmayan yerde ədalət olmaz! Məne "er-

meni" deyib, ən utancverici söyüslərlə təhqir edənlərin cəzalanması üçün Sizə müraciət edirəm. Göyçay RPŞ-nə məsələ ilə bağlı 3 aydır ki, müraciət etmişəm. Saxta profilləri kimin işlətdikləri də demək olar ki, aşkarıdır. Öz əsullarımla polis əməkdaşına (təhqiqatçıya) təqdim etmişəm. İşimə qərez göstərildiyi üçün əks tərəfin əlaqəsizliyi dəha da çox azınlıqları.

Mən bu gün Prezidentimizin, Ulu Öndərimizin, bayraqımızın təbliği ilə məşğulam. Məni söyüş və təhqirlərlə elə hala getiriblər ki, onlara adekvat cavab vermək həddindəyəm. Lakin mən onlar kimi "əlaqədan bixeber" deyiləm. Bu ünsürlər tək məni deyil, 65 yaşlı qaynanamın da fotosunu yerləşdiridilər. Layiqli dövlət qulluqçusu Nicat Mahmudovun namuslu-qeyrətli, iffəti həyat yoldaşına da böhtən atıldılar, söyüş söyülər.

Sizə 3 uşaq anası kimi yalvarıram, müraciətimi cavabsız buraxmayıñ. Məni bu allahsızlara əzdirməyin.

Milli-mentalitetimiz, milli dəyərlərimiz təhdid altındadır. Sizin bu məsələlərə son qoyacağınız bir vətəndaş kimi inanıram və bərəhədən xahiş edirəm, mənim probleminim həlli üçün tapşırıqlar verəsiniz".

Jale FAMILQIZI

Redaksiyadan: Yazida adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırlıq.

İcra başçısından sığınacaq istədi, "YOX" cavabı aldı

Göyçay sakini Şahmar Şamilov işsiz olduğu üçün uşaqlarına baxa bilmədiyini deyir



de işim var. Məsələn, Göyçay "Şəhər Təsərrüfatı Birliyi"ndə sosial işlər mövcuddur. İki yetim balam isə məmər özbaşılılığı ücbatından qarın dolusu cörəyə belə həsrətdir.

Hazırda kirayə qaldığımız mənzilin sahibi tezliklə buranı boşaltmağızı tələb edib. Bu gün icra başçısı mənə "Nəyi me gərəkdir, get işlə, uşaqlarına bax", - deyir. Sabah gələcəklər ki, "oğlunu ver, əsgər aparırıq".

Mən mətbuat vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya üzümü tutaraq bildirirəm ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdən bize haray yoxdur. Sizdən çox xahiş edirəm, bizim sığınacağa yerləşdirilməyim və mənim sosial işlə təmin olunmağım üçün köməklik göstərəsiniz".

Jale FAMILQIZI

Redaksiyadan: Yazida adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırlıq.



Xətai sakinləri lift problemindən şikayətçidirlər

Əsgərxan Ələkbərov: "Dincəlib, istirahət etməli olduğumuz vaxtda evdən çölə çıxmada çətinlik çəkirik"

Xətai rayonu, Sarayeva küçəsi, ev 3, mənzil 49-da yaşayan Ələkbərov Əsgərxan Bəhrəm oğlu tərəfindən "Hürriyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yaşadığı ünvanda liftin işləməməsindən narazıdır. Onun məktubunu olduğu kimi dərc edirik:

"Mən, Ələkbərov Əsgərxan Bəhrəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işləndirdirəm.

Mənim 86 yaşım var, 51 il fasiləsiz işləmişəm. Əmək veteraniyam. Dincəlib, istirahət etməli olduğum vaxtda evdən çölə çıxmada çətinlik çəkirəm.

Binanın problemləri çoxdur, mən ən vacibini sizlərə bildirirəm. Binadakı lift köhnədir, bu səbəbdən də 2 gündən bir qırılır. Usta gah deyir "tros", gah da deyir "motor" xarab olub. Hər ay lift üçün 2 manat 50 qəpikdən pul yığıb veririk ki, lift xarab olmasın, amma mümkün deyil. Ay ərzində 3-4 dəfə xarab olduğuna görə əlavə pul yığılır ki, yenidən təmir olunsun.

Bindənən mənim kimi yaşlı insanlar çoxdur. Biz istirahət etmək, hava almaq istəyirik. Lakin məlum səbəblərə görə məhrum olmuşuq. Bizdə olan məlumatə görə, lift uстası Namiq müəllimin ürəyi xəstədir, işləyə bilmir. 13 gün səhətindən görə işdə olmayıb. Sizin sayt vasitəsilə xahiş edirəm ki, bizə sağlam usta versinlər".

Jale FAMILQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırlıq.

Keçmiş həyat yoldaşı 4 ildir aliment vermır...

Naxçıvan sakini rəsmi qurumlardan şikayətçidir



Naxçıvan şəhəri, Babək rayonu, "Qurtuluş 93"-də yaşayan Qocayeva Gültəkin Nail qızı tərəfindən "Hürriyət"in redaksiyasına şikayet məktubu daxil olub. Şikayətçi keçmiş həyat yoldaşı Sadıxzadə Sərxan Vasif oğlundan 4 ildir aliment ala bilməməsindən şikayətçidir:

"Mən, Qocayeva Gültəkin Nail qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi icitmaleshdirəsiniz.

Keçmiş həyat yoldaşımdan 4 ildir ki, aliment ala bilmirəm. İcraçı və yaxud da polis ona heç nə edə bilmir. Dövlət işçisi bir alimenti ala bilmirsə, bəs onda o alimenti məhkəmə niyə kəsir?

Mən Naxçıvan şəhərində yaşayırıam, onlar isə Bakı şəhərində yaşayırlar. 4 ildir alimentdən 1 qəpik belə olsun ödəməyib. Müraciət etdiyim orqanlar "yaxşı" deyib, heç bir tədbir görmürələr. Birinci icraçıımız Abşeronda İlyas müəllim olub, o, hal-hazırda işləmir. İndiki icraçı isə Kənan müəllimdir. Abşeron polisində Orxan, Kənan, Hafiz müəllim və s. heç biri mənə köməklik göstərib, alimenti almırlar. Vəkil tutub, ərizə yazdırıbmışam, sadəcə ölkədən çıxışına qadağa qoyulub. Maraqlısı isə odur ki, polis mənə deyir, oğlan Bakıda deyil, maraqlanın, bəlkə Naxçıvandır. Ay qardaş, men onu axtarıb tapan idimse, onda sənin vəzifən niyə var?!"

Son ümid yerim sizsiniz, yazdım ki, bəlkə oxuyub, bir tədbir görlər".

Jale FAMILQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırlıq.



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşən rus sülhməramlılarının məqsədi zonasındaki separatçı-terorcu dəstənin başçısı Araik Arutyunyan bugunlarda erməni mətbuatına müsahibə verib. O bildirib ki, Qarabağda istənilən həyatı əhəmiyyətli qərar konsensus əsasında olmalıdır: "Bakı bizi ittiham edir ki, xalq (Qarabağdakı erməni icmasını nəzərdə tutur - red.) başqa fikirdədir, biz müdaxilə edirik. Ermənistanda da siyasi qüvvələr var ki, bizi Azərbaycan siyasetini aparmaqda ittiham etməye çalışırlar. Bizim üçün hər iki tərəfin məqsədi eynidir: "artsax hakimiyətini" daşıtmak, "artsaxda" mövcud olan institutları məhv etmək. Qarabağda istənilən həyatı əhəmiyyətli qərar konsensus əsasında olmalıdır. Bugünkü müsahibənin məqsədlərindən biri "artsax xalqı"na çatdırmaq, onları əmin etməkdir ki, "artsaxın gelecəyi", onun həyatı maraqları ve "öz müqəddəratını təyin etmə hüququmuz"la bağlı hər hansı qərar konsensus əsasında veriləcək. Bugündə geniş müzakirələr apardım və davam etdirəcəyəm. Hansı qərar qəbul olunsa, bu, "artsax xalqı"nın maraqlarına cavab verməli, onlar üçün başdadüşülen və məqbul olmalıdır".

Rəsmi Bakı ilə dialog məsələsinə de toxunan separatçı-terorcu dəstənin başçısı Qəribin "tүcüncü ölkədə" belə bir "dialog" keçirməklə bağlı təklif verdiyini iddia edib. Arutyunyanın sözlərinə görə, bu təklifi qəbul ediblər, çünkü "beynəlxalq formata" yaxın olub: "Ancaq Bakı belə bir formatdan intina etdi. Bakının intinasından sonra bu məsələ havadan asılı qalıb". Bundan başqa, "qida ehtiyatı görmedikləri baredə" səslənən ittihamları qəbul etməyən Arutyunyan bunun əsəsiz olduğunu qeyd edib: "Ola bilsin ki, bəzi hesablamlarda səhəvə yol vermişik, bəlkə daha çox ehtiyat yığa bilərdik. Biz 6,5-7aya işləmişik, istehsala lazımlı olan xammalın getirilməsi istiqamətində çalışmışıq. Bu fealiyyət nəticəsində hələ də müqavimət göstərmək, mübarizə aparmaq, ərzaqla temin olunmaq imkanımız var. Yeni bu mənada ittihamlar əsassızdır".



"Çıxılmaz vəziyyətdə qalan Arutyunyan Rusiya və Qarbdan alını üzüb"

Elxan Şahinoğlu: "Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni qanunlarımıza tabe etdirməkdir"

Asif Nərimanlı: "Erməni separatçıları ümidi hələ itirməyiblər, beynəlxalq ictimaiyyətdən dəstək gözləyirlər, lakin Rusiyadan da, Qərbən də, Ermənistandan da artıq əllərini üzüblər".

Nazim Cəfərsoy: "Qarabağdakı ermənilərin və Ermənistən mövcud durumu hərbi, siyasi, iqtisadi, mədəni, xüsusi də demoqrafik və ideoloji, ümumilikdə strateji baxımdan sürdürürlə biləcək vəziyyətdə deyil"

"Erməni separatçılarının ümidi etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil"

Bələliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"le böülüşən "Atlas" Araşdırıcılar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, ikinci Qarabağ mühərbiyəsindən 3 ilə yaxın müddət keçədə, Araik Arutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir və bu, mümkün də deyil, halqa onun üçün daralmadı: "Separatçıların lideri Araik Arutyunyan ikinci Qarabağ

mühərbiyəsindən sonra "vəzifəsindən" istefa verib bölgəni tərk etməyə hazırlaşırı. Ancaq Ermənistəndəki və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona "izah" etdilər ki, indi "istefa" verməsin, çünkü bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək. Üstündən 3 ilə yaxın müddət keçib, Araik Arutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu mümkün də deyil, halqa onun üçün daralmadı. Araik Arutyunyan qəzaq istəsə Qarabağı ancaq Rusiya helikopterindən tərk edə bilər. Araik Arutyunyanın Ağdam-Əsgəran yoluna daş düzmesi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın serhəd-keçid məntəqəsinə etiraza göndərəsi son "gülələridir". Ermənistəndən əli üzülen Arutyunyan Rusiyadan Azərbay-

baycanı durduracaq gücdə deyil. Rusiya Ukraynada bataqlığın içərisindədir. Arutyunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklerini etiraf edib, Rusiya və Qərbən əlini üzüb. Bu Azərbaycanın separatçılara qarşı təzyiq siyasetini artırmasının doğrudu olduğunu gösterir".

"Azərbaycan prezidenti İlham Əliyev "Zəngəzur dəhlizi və Laçın dəhlizi eyni rejimdə işləməlidir" deyəndə elə bilirmişlər ki, blef edir"

Araik Arutyunyanın müsahibəsinə dair mövqeyini bildirən siyasi şərhçi Asif Nərimanlı isə bu qənaətdən ki, separatçı-terrorçu dəstənin geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur: "Araik Arutyunyan günlərdə anonsunu etdiyi müsahibəsini verib və sözlərində çıxan nəticə bələdir ki, geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur, amma nə edəcəklərini, yaxud edə bileyəklərini də demeyib. Ümidi hələ itirməyiblər, beynəlxalq ictimaiyyətdən dəstək gözləyirlər. Lakin Rusiyadan da, Qərbən də, Ermənistəndən da artıq əllərini üzüblər. Araik Arutyunyan bildirib ki, Bakının Laçın yoluna post qura biləcəyini düşünmürüşər". Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev "Zəngəzur dəhlizi və Laçın dəhlizi eyni rejimdə işləməlidir" deyəndə elə bilirmişlər ki, blef edir:

Siyasi elmlər üzrə felsefe doktoru, politoloq Nazim Cəfərsoy isə hesab edir ki, Qarabağdakı ermənilərin və Ermənistən mövcud durumu hərbi, siyasi, iqtisadi, mədəni, xüsusi də demoqrafik və ideoloji, ümumilikdə strateji baxımdan sürdürürlə biləcək vəziyyətdə deyil: "Bunu həm Paşinyan hakimiyyəti, həm Rusiya, həm Qərb, həm də İran dövlət mexanizmləri görürələr. Sadəcə, hərəsi bu prosesdə öz marağını güdüyü üçün qazanan və çox daha geniş imkanlara malik tərəf olan Azərbaycandən daha çox fayda temin etməyə çalışırlar. Ermənistən isə onsuza da verə biləcəyi bir şeyi qalmayıb, çünki hamisini Rusiya ilə İran'a paylayıb. Qərbə verəcəkləri də ciddi geosiyasi risklər yaradacaq. Bu isə bize ciddi fürsətlər yaradır. ABŞ və Fransa kimi ölkələrdəki diasporanın istekləri isə yerli siyasetçilərə seçkilərdə dəstək və Azərbaycanla müzakirələrdə güzəşt almaq üçün onlara lazımlı olur".

Politoloq onu da bildirib ki, son dövrlerde xüsusiye avropalı rəsmi qurumların rəhbərləri səviyyəsində Qarabağ mövzusunda erməni ritorikası ilə Azərbaycanı günahdırımların sayı çox güclənib: "Çox təessüf ki, bu istiqamətdə Azərbaycan diplomatiyası da bəyanat yayılmışdan başqa fəaliyyət göstərmir. Fikrimcə, Azərbaycan rəsmiləri bu cür erməni narrativin güclü olduğu ritorikanın Avropa qurumlarının tərəfsizlik və obyektivliyinə ciddi kölgə düşürdüyü elan edərək, arada Avropa mərkəzlə görüşlərdən imtina etməlidir-

lər. Qoy, regionda sülh istəyən və Rusiyani bölgədən çıxarmaya istəyən avropalılar daha obyektiv davranışları öyrənsinlər, Şarl Mişel də zəhmət çəksin onlara bunu başa salsın. Beləcə, Qərb dairələrinin erməni narrativi ilə hərəket etməsi ni mühüm ölçüdə azaltmaq olar".

Siyasi elmlər üzrə felsefe doktorunun fikrincə, eyni üsulu vasitəçilik missiyası həyata keçirən Rusiya və ABŞ üçün də istifadə etmək olar: "Bu arada, Ermənistən təbliğat kampaniyasında aktiv yer alan xarici diplomatların temsil etdiyi ölkələrin Azərbaycandakı diplomatik missiyalarını biz də öz tərifimizdən prosesdə fəal cəlb etməliyik. Əgər onlar buna müsbət cavab verməsələr, o zaman onları rəsmi tedbirlərə dəvət etməmək, görüş istəklərinə cavab verməmək, resepsiyonlarında istirak etməmək, rəsmi bayramlarını təbrik etməyərək reaksiya göstərmək, şirkətlərini tenderlərə buraxma- maq, ölkədəki şirkətlərini daha ciddi maliyyə nəzarətinə götürmək və s. tədbirlər həyata keçirmək faydalı olar".

Vəzəh BƏHRAMOĞLU

2023-cü il mayın 5-də prezident Vladimir Zelenski öz "Telegram" kanalında ABŞ-in "BlackRock" kompaniyasının rəhbərliyi ilə ölkənin bərpası üçün investisiya fonduun yaradılmasının təfərruatlarını müzakirə etdiyini açıqladı: "Fondun yaradılmasında əsas məqsəd Ukraynada irimiqyaslı biznes layihələrinin həyata keçirilməsi üçün özəl və dövlət kapitalı cəlb etməkdir".

Mayın 8-də ölkə mətbuatı Ukrayna hökuməti ilə Amerikanın "BlackRock Financial Market Advisory" korporasiyası (BlackRock FMA) arasında "Ukrayna İnkişaf Fondu"nun yaradılmasına dair saziş imzalandığını bildirdi. Hansı ki, bu, Ukraynanın total özəlləşdirilməsinin və xarici kapital tərefindən "udulması"nın başa çatması kimi yozuldu. Bəs, "Black Rock"un (Qara Qaya) arxasında kim gizlənir? Görünüşdə iki figur var. Onlar "BlackRock"un təsisçisi və direktorlar şurasının sədri kimi təqdim edilən Laurence Fink və təsisçi - prezident Robert Kapitodur.

Bəs səhmdarlar kimlərdir? Nyu-York Fond birjasının məlumatlarına görə, "Black Rock" səhmlərinin siyahısında Vanguard Group (9,1%), State Street Global Advisors (4,2%), Bank of America (3,5%), Temasek Holdings (3,4%), Capital Group Companies (3,3%), Charles Schwab Corporation (2,2%), Morgan Stanley (2,1%), JPMorgan Chase (2,0%), Wells Fargo (1,8%), Geode Capital Management (1,7%), FMR Co., Inc. (1,6%), Wellington Management Group (1,3%), Northern Trust (1,3%) kimi şirkətlər var. Və "Black Rock"ın əsas səhmdarlarının arxasında "pul sahibləri" gizlənir. Bunlar FED-in əsas səhmdarlarıdır. Əslində, "Black Rock" və "Federal Rezerv Sistemi" eyni şəxslərə aiddir. Bəzi müəlliflər bu iki qurumun arxasında gizlənən şəxslərin adlarını çəkirlər. "BlackRock"-un səhmdar strukturu açıqlanmış, lakin bu şirkətlə, eləcə də aktivlərinə görə ikinci olan "The Vanguard Group" ilə (yeri gəlmışkən, onlar bir-birinin əsas səhmdarıdır) dönyanın ən zəngin ailələrindən Rokfeller, Rotşild, DuPont, Mellon, həmçinin Vatikanın maliyyə idarəciliyində işləyənlər - Draghi və Tarloni kimi adlar çəkilir.

Yazılanlarla yanaşı qeyd etməliyik ki, "BlackRock" tərkibindəki maliyyə şəbəkələri ilə ABŞ iqtisadiyyatının böyük hissəsini və global iqtisadiyya-



Ukrayna iqtisadiyyatı ABŞ "maliyyə əjdahası" na həvalo edildi

"BlackRock" Fondunun Ukraynaya beynəlxalq yardımını nə ilə nəticələnəcək?

tin əhəmiyyətli hissəsini özündə cəmləyən "maliyyə əjdahası"dır. "Vanguard", "State Street" və "Fidelity" kimi nəhəng investisiya fondları ilə birlikdə o, bütün "Wall Street" banklarının, "Big Pharma", "Silicon Valley" IT korporasiyalarının kapitalında yer alır. Bəzi əlamətlərə görə, sözügedən fondların "böyük dördlüyündə" "BlackRock" əsas halqaya çevirilir. O ABŞ Mərkəzi Bankının vəsaitlərini Amerika şirkətlərinə çatdırmaq üçün ABŞ "Federal Rezerv Sistemi"nin rəsmi vasitəcisi (agenti) statusu alıb.

Bəs, "Black Rock" Ukrayna iqtisadiyyatının idarə edilməsində necə rol oynayır?

"Maliyyə əjdahası" olan "BlackRock" mühərabədən sonra yenidənqurma üçün "vəsaitlərin arxasında gizlənərək" Ukraynani mənimseməyə

başlayıb.


"BlackRock" əslində 2022-ci ilə qədər Ukraynada olub: şirkətin Ukrayna müəssisələrinə investisiyaları 2014-cü ildən sonra kəskin şəkildə artıb. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə fond Ukraynanın strateji sektorlarına kəskin nüfuz etmeye başladı.

"BlackRock" həmçinin Ukraynanın "Metinvest", DTEK, "Naftogaz", "Ukrzaliznytsya", "Ukravtodor" və "Ukrenergo" müəssisələrində böyük payla-

ra malikdir.

Hazırkı mühərabəyə baxmayaraq, "BlackRock"un "Ukrayna layihəsinə" investisiyaları artırır. Hazırda torpaq bankında olan 40 milyon hektar əkin sahəsinin 17 milyon hektardan çoxu artıq beynəlxalq şirkətlərə, o cümlədən "BlackRock"un nezarət etdiyi "Monsanto" məxsusdur.

"BlackRock" Fondunun Ukraynaya "beynəlxalq



yardımı" nə ilə nəticələnəcək?

İndi dövlətin müflisləşməsindən irəli gələn aktiv əmlak satışı gedir. Ukraynanın bündən keşiri Al və BVF-nin yardımına hesabına ödənilir. Yeri gəlmışkən, ABŞ-in üç böyük transmilli korporasiyası Ukraynadan 1,7 milyon hektar kənd təsərrüfatı sahəsi alıb. Bunlar "Cargill", "DuPont" və "Monsanto" (rəsmi olaraq Almaniya-Avstraliya mənşəli, lakin Amerika kapitalı ilə) korporasiyalarıdır. Ukraynanın kənd təsərrüfatı torpaqlarının beş faizi sonradan Çin tərefindən alınıb. Müqayisə üçün qeyd edək ki, bütün İtaliyada 16,7 milyon hektar kənd təsərrüfatı sahəsi var.

Bir sözlə, üç Amerika şirkəti Ukraynada çox faydalı kənd təsərrüfatı torpaqları alıb. Bu üç şirkətin əsas səhmdarları arasında "Vanguard", "BlackRock", "Blackstone" var. Ukrayna ərazisində çox zəngin faydalı qazıntı ehtiyatları var (ehtiyatların 90 faizindən çoxu sovet dövründə keş-

edilib). Ukrayna kömür ehtiyatlarına görə dünyada 7-ci, Avropana isə 2-ci yerdədir - təxminən 34 milyard ton. Ukrayna dünyanın ən böyük dəmir filizi yataqlarına malik üç ölkədən (Avstraliya və Rusiya ilə birlikdə) biridir. Keçən ilə qədər Ukrayna dünyada manqan filizi istehsalçılarının ilk onluğuna daxil idi və Avropana ən böyük manqan filizi ehtiyatına malidir. O, həmçinin Avropana ən böyük titan ehtiyatlarına malidir (dunya titan filizi ehtiyatlarının təxminən 20%-i). Ukrayna Avropanın ən böyük uran yatağına malidir (dunya uran ehtiyatlarının 1,8%-i). Dünyadakı yüksək keyfiyyətli qranit ehtiyatının 70%-i Ukraynadadır. Digər əhəmiyyətli mineral ehtiyatlara civə, kalium duzu, ni-

kel, kükürd, qrafit və qızıl dağdır. Üstəlik dünyanın qara torpaq ehtiyatlarının 40%-i, unikal mineral və termal suları Ukraynaya aiddir.

Ukraynanın iqtisadi xəritəsində təmsil olunan adı çəkilən bütün şirkətlərin əsas səhmdarları isə yənə də ABŞ-in maliyyə holdingləri və "BlackRock", "Vanguard" və "Blackstone" investisiya şirkətləridir. "BlackRock" tərcümədə "Qara Qaya" deməkdir. Daha bir məlumat kimi qeyd edək ki, baş ofisi Nyu-Yorkda yerləşən "Black Rock" beynəlxalq investisiya şirkəti kimi kataloqlarda qeyd edilir. Keçən ilin əvvəlində belə aktivlərin dəyəri 10 trilyon dollar həcmində qiymətləndirilirdi ki, bu da Almaniya və Fransanın ümumi ÜDM-ni üstələyir. Beləliklə, dünya elə bir mərhələdədir ki, şirkətlərin sahib olduğu kapitalın həcmi dövlətlərə belə meydan oxuyur və dövlətlər transmilli korporasiyaların girovuna çevrilir.

Ülviyyə ŞÜKÜROVA



Səudiyyə Ərəbistanı da "Bayraktar" istehsal edəcək

Səudiyyə Ərəbistanının Hərbi Sənaye Şirkəti SAMİ ilə Türkiyənin "Baykar" şirkəti arasında əldə edilmiş razılışma əsasında krallıq ərazisində "Bayraktar Akinçi" hərbi dronlarının istehsalına başlanacaq.

Hürriyet.az xəber verir ki, bu barədə məlumatı SAMİ şirkəti öz X ("İks", keçmiş "Twitter") səhifəsində paylaşıb.

Qeyd edək ki, "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə ilə imzalanan müqaviləni "Türkiyə Respublikası tarixində müdafiə və aviasiya sahəsində ən böyük ixracat sazişi" adlandırıb.

Putinin Türkiyə səfərinin tarixi açıqlandı

Türkiyə mətbuatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyi vaxtı açıqlayıb.



Hürriyet.az xəber verir ki, V.Putin Türkiyəyə avqustun son həftəsində səfər edəcək. Qəzeti yazdığını görə, dövlət başçılarının görüşü zamanı taxil sazişi, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, həmçinin, Suriya məsəlesi müzakirə edilecək.

Xəber verdiyimiz kimi, avqustun 2-də keçirilən telefon danışığının zamanı prezidentlər Ankarada görüş keçirməyi planlaşdırırlar.

Maduro Avropa liderlərini tənqid etdi

Quran kitabının yandırılmasına susduqları üçün

Venezuela Prezidenti Nikolas Maduro Avropa ölkələrinin rəhbərliklərinin İsvəç və Danimarkada müsəlmanların müqəddəs Quran kitabı yandırılmasına qarşı susqun mövqeyini kəskin tənqid edib.

Hürriyet.az xəber verir ki, Maduro "Əl Mayadin" telekanalına müsahibəsində deyib: "Müsəlman xalqlarına nifrit zəminindəki bu irqçi əməlləri pisliyirəm. Quran kitabı yandırılmasına qarşı Avropa liderlərinin səssizliyi təcəccüb doğurur və bu, onların cinayət şərīk olmaları deməkdir".

Maduronun sözlərinə görə, İslami və onun ardıcıllarını tehdir edən bu cür təxribatlara göz yummaq olmaz: "Avropa xristianları onların gözlərinin qarşısında incilin yandırılmasına nə deyərdilər? Buna görə de Quran kitabı yandırılmasına qarşı İslam dünyasının qəzəbə qarşılıması tamamilə təbidiidir".

"Hürriyyət"

İtaliyanın Çinin "bir kəmər, bir yol" layihəsində imtinasının səbabları...

Elxan Şahinoğlu: "Vaşington və Brüsselin əngəlləri Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsini ehtiva edən "Böyük İpək yolu" layihəsinə də təhlükə yarada bilər"

Italiya 4 il əvvəl Çinlə imzaladığı "bir kəmər, bir yol" investisiya sazişindən çıxmış barədə qərar verib. Roma 2023-cü ilin sonunda başa çatacaq müvafiq anlaşma memorandumunu yeniləməyəcək. Roma ilə Pekin arasında İtaliyanın "bir kəmər, bir yol" təşəbbüsünə qoşulması memorandumu 2019-cu ilin martında imzalanmışdır. İtaliya Çin investisiya programının layihələrində iştirak etməyə hazır olduğunu da təsdiqləmişdir. İtaliya bu programı təsdiqləyən Avropa İttifaqının ilk ölkəsi idi. Romanın 4 il əvvəlki qərarı Brüssel və Vaşingtonun narazılığına səbəb olmuşdu". "Hürriyyət" xəber verir ki, bunu "Atlas" Araşdırıcılar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"Vaşington və Brüssel hesab edirlər ki, Pekin bu layihə vasitəsilə Avrasiya və Avropa qitəsində möhkəmlənməyə çalışır"

ABŞ və Avropa İttifaqının İtaliyanaya tələsik addımının nəticələri ile bağlı xəbərdarlıq etdiklərini vurğulayan politoloq qeyd edib ki, Roma 4 il sonra xəbərdarlığı nəzərə aldı. "İtaliyanın Çinin layihəsindən çıxmasının səbəbi nədir" sualını cavablandırıran "Atlas" Araşdırıcılar Mərkəzinin rəhbərinin sözlərinə görə, İtaliyanın xanım baş naziri Corca Meloni sağ mühafizəkar siyasi cərəyanın təmsilçisi kimi ABŞ-la ittifaqın tərəf-



darıdır: "İtaliyanın "La Repubblica" nəşrində yayımlanan məqalədə bu məsələyə bağlı baş nazir Corca Meloninin ABŞ prezidenti Cozev Baydenle geniş müzakirəsi olub. Aydınlaşı ki, İtaliyanın Çin layihəsindən çıxmasının təşəbbüskarı Vaşington olub. Ancaq Vaşington İtaliyanın Çinin layihəsindən çıxmasının əvvəzinə alternativ layihələr təklif etməlidir ki, İtaliyanın iqtisadi itkiləri olmasın. İtaliyanın "bir kəmər, bir yol" layihəsindən imtinası Çinin iqtisadi və təhlükəsizlik maraqlarına zərər vurur. Çin bu layihə çərçivəsində yeni tikilən dəmiryolları, avtomobil yolları və limanlar vasitəsilə Avropa ölkələrinə daşınan məhsulların həcmi artırmağı planlaşdırır. Çin mövcud layihə vasitəsilə müxtəlif bölgələrdə "yumşaq gücünü"

de artırmış olurdu. Çin müxtəlif ölkələrdən keçen nəqliyyat şəbəkələrinin qurulması layihələrinə 1.4 trilyon dollar xərcləməyi nəzərdə tuturdu. Layihə ümumi əhalisi 4 milyard 400 milyon nəfər olan 64 ölkəni əhatə etməli idi. Bu dünya iqtisadiyyatının 40 faizi deməkdir".

Politoloq əlavə edib ki, Çin nəzərdə tutduğu vəsait ABŞ-in ikinci Dünya müharibəsindən sonra Avropa ölkələrinin yenidən bərpası üçün həyata keçirdiyi "Marşal planı"ndan 12 dəfə çoxdur: "Çin eyni zamanda layihənin son məntəqəsi olan Avropa ölkələrində, o cümlədən İtaliyada müxtəlif layihələri maliyyələşdirməyi, o cümlədən strateji limanlarda pay sahibi olmağı planlaşdırır. Ancaq Çin öz planını reallaşdırmaq istəyərkən qarşısında iki əngəllə üzülsəib. ABŞ və Avropa İttifaqı Çinlə tiqaret əlaqələrini davam etdirəsələr də, "bir kəmər, bir yol" layihəsinin reallaşmasının əleyhinədir. Vaşington və Brüssel hesab edirlər ki, Pekin bu layihə vasitəsilə Avrasiya və Avropa qitəsində möhkəmlənməyə çalışır. Vaşington və Brüsselin əngəlləri Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsini ehtiva edən "Böyük İpək yolu" layihəsinə də təhlükə yarada bilər. Çünkü bu layihə "bir kəmər, bir yol" layihəsinin tərkib hissədir. Layihənin bir hissəsinə əngəl yaranacaqsə, digər hissəsi ilə daşınmaların artması da sual altında olacaq".

Vəzəh BƏHRAMOĞLU

Pakistan İranla birgə layihəni dayandırır



Pakistan fors-major vəziyyət (qabaqcadan nəzərə alına bilməyən və ya heç bir tədbirle qarşısı alına bilməyən fəvqələdə vəziyyət) səbəbindən "Iran-Pakistan" (IP) magistrall qaz kəmərinin öz ərazisindən keçən hissəsinin tikintisinin mümkün olmadığı barəsində İrana məlumat verib.

Hürriyet.az TASS informasiya agentliyinə istinadla xəber verir ki, bununla bağlı bəyanatı Pakistanın Neft naziri Musadik Malik ölkənin Milli Məclisindəki (parlamentin aşağı

palasatı) çıxışında verib. Nazir deyib: "Qaz kəmərinin tikintisi yalnız Tehrana qarşı beynəlxalq sanksiyaların ləğv edilməsindən sonra bərpa edilə bilər".

Malik İran tərəfinin bu qərarla razılışmadığını da əlavə edib. Islamabad 2024-cü ilin fevral-mart aylarına qədər öz ərazisində IP qaz kəməri layihəsinin bir hissəsini ta-

mamlaya bilməsə, İran Pakistan'a qarşı 18 milyard dollar mebləğində ceriye iddiası qaldırıbilər. İranın bu tələbi ilə əlaqədar, Pakistanın Karıcı İşlər Nazirliyi İrana qarşı sanksiyaların tətbiq edən ABŞ-a müraciət edərək, ya qaz kəməri tikintisi razılışmasından imtina yərən, Tehrən tələb etdiyi mümkin cəriməni ödəmək üçün vəsait göndərilməsini, ya da İslamabadın İrandan qaz almasına icazə verməyi xahiş edib. Lakin Amerika tərəfi bu müraciəti cavabsız qoyub.

"Hürriyyət"



Rusiyada şok olay

Ermənilər iki "vaqnerçi"ni öldürdü

Rusyanın Tuapse bölgəsində ermənilər özbaşınalıq ediblər. Hürriyyət.az xəber verir ki, hadise avqustun 5-i gecə saatlarında qeydə alınıb.

Məlumatda görə, ermənilər Rusiya vətəndaşlarına hücum ediblər. Hücum zamanı keçmiş vaqnerçilər olan üç nəfər vəhşicəsinə döyüdüb. Onlardan 21 yaşlı genç qəçməğι bacardığı üçün xəstəxanaya yerləşdirilib, digər iki nəfər hadise zamanı həlak olublar.

Faktla bağlı Karen Ustyān, Vartan Tulumçyan, Albert Ekvaryan və Artyom Turmenyan adlı şəxslər barəsində axtarış elan olunub.

“AZAL” və “Buta” niyə birləşir?

Hava nəqliyyatındaki böyük siyasetin pərdəarxası



Artıq ictimaiyyətdə belə məlumat yayılmağa başlayıb ki, “AZAL” və “Buta Airways” birləşir. Bundan yaranan narahatlıqlar isə ondan ibarətdir ki, qiymətlər artacaq, xidmətlərin keyfiyyəti aşağı düşəcək və bütün həllədici söz sahibi yene “AZAL” olacaq və s.

Doğrudur, bu qərar 2023-cü ilin oktyabr ayında qüvvəye minəcək. Amma yənə də yaxın ayların doğa bilecəyi narahatlıqları öncən anlamaq faydalıdır. Lakin “AZAL” bu addımla mobil tətbiqi vəsítəsilə bron etmek və ödənişi həyata keçirmək mümkün olacaq ilə əsaslandırıb. Bu əsaslandırmada qeyd olunur: “Brendləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə seyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlaşmasını və onlara göstərən xidmet səviyyəsində artımı təmin edəcək. Hər iżzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.”

Bu zaman sual yaranır, hansı birləşmə və bazarda hökmən mövqeyə malik şirkətlər vicedanlarının hökmü ilə keyfiyyəti xidmət təklif edir ki? AZAL bazarda hökmən mövqeyə və yüksək bazar payına malikdir, nədən o “avtopilotda” yox, rəqabət meydan açan qiymət siyaseti həyata keçirməlidir? Bu sualın cavabı dəqiqdər: keyfiyyəti xidmət istehlakçıları məmənun etmək və onları qazanmaq məqsədilə daxili tələbatdan yaranır, bazarın tələbin-

dən doğur.

Əvvələ qeyd etmek lazımdır ki, ölkə ictimaiyyətində yanlış təsəsürat bundan ibarətdir ki, “Buta Airways” ayrıca özəl bir aviaşirkət olaraq tanışırlar. Əslində isə “Buta Airways” şirkəti özəl bir aviaşirkət deyil. O, AZAL-in (Qapalı Səhmdar Cəmiyyəti) struktur vahididir, tərəme şirkətidir. Lakin AZAL “Buta Airways”dən daha bəha tariflərə malikdir. AZAL özünün qiymət fərqi daha çeşidliliklə ilə əlaqələndirir. AZAL-in özünün qiymət artımını əsaslandırmak sərnişinlərə edilən əlavə xidmət çeşidinə (baqaj, yemək və s.) görə bu fərqi meydana gəlməsini əsaslandırır. Lakin bu qiymət artımlarının fərqi baxmayaraq AZAL bazarda daha üstün sərnişin daşıma payına malikdir.

Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin say etibarı ilə götürüsək, AZAL-in payı “Buta Airways”i texminen 3 dəfə üstələyir. Ümumilikdə iki milli avia şirkətin payı bazar da 45-50% təşkil edir. Yerda qalan sərnişin daşımlarının isə xüsusi çəkisi xarici aviaşirkətlərin payına düşüb. Belə ki, 31 sərnişin aviaşirkəti H.Əliyev adına beynəlxalq aeroportuna birbaşa aviareys yerinə yetirir. Belə tənininmiş aviaşirkətlərin beşliyində AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxildir.

Biz isteyirikse ki, vətəndaşlarımız məsələn İstanbula Gürcüstanın Tbilisi şəhərinə gedib, oradan uçmasın, o zaman aviaşirkətlərin sayını artırmaq və bazara yeni oyunçuların daxil olmasına şərait yaratmaliyiq. Bu təkcə Gürcüstanda bir aviaş-

kətin gəlir əldə edilməsi deyil, eyni zamanda həmin ölkəyə uçuş edən coxsayılı vətəndaşlarımızın digər ölkənin mal və xidmət bazarına əlavə töhfə vermesi, onu qidalandırması deməkdir.

Əsl gerçəklilik nədən ibarətdir?

Cari ilin oktyabr ayından “Azerbaijan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. Özlüğündə maraqlı tendensiyadır. Bunun arxa səhnedəki sırr pərdəsi nədən ibarətdir və bundan sonra hava nəqliyyatında hansı mənzərəni görecəyik sualı çıxumuzu düşündür.


Bu suala cavab tapmamız üçün AZAL-in hazırda malik olduğu avtomatik üstünlükleri nəzərdən keçirməliyik. AZAL davranışlarında açıq-aydın olaraq iki funksiya həyata keçirir. Həm təyyarələrin uçuşu üçün ona yaradılmış infrastruktura malikdir və bu məqsədə dövlət bündəsində illik olaraq böyük məbləğdə subsidiyalar alır.

Digər tərəfdən digər bu üstün şərtlər altında digər aviaşirkətlərə rəqabət aparır. Hava limanına malik şirkətin digər aviaşirkətlərinə ölkəmizə daxil olub-olmaması ilə bağlı tezyiq imkanına malik olur. AZAL bir tərəfdən həmin şirkətlərə guya rəqabət aparır, digər tərəfdən isə təyyarə uçuşlarını təmin edən təyyarə limanı üzərində serəncamvermə hüququna malikdir. Bu açıq-aydın maraqlar konflikti halıdır. Belə bir maraqlar konfliktine sebəb yaranan AZAL adı 2 şirkətin brendləşməsi onun bazardaki xüsusi çəkisini heç şübhəsiz ki, artıracaq.

Qeyd etdiyimiz kimi “Buta Airways” şirkəti AZAL-in tərəme şirkətidir. Onun AZAL-la birləşməsi 2 fərqli nizamnamə fondu, kapitalizasiyası olan ayria-yri şirkətlərin birləşməsi demək deyil.

Bu qərarın hansı şərtlər altında verildiyinə diqqət edin... Ölkənin quru sərhədliyi bağlıdır və xarici ölkələrə yeganə çıxış vasitəsi hava nəqliyyatıdır. Bu sferada isə nəinki sərt rəqabət, hətta aşağı səviyyəli rəqabət elementləri belə yoxdur. AZAL-a yeganə alternativ “Buta” şirkəti də “udur” və AZAL adı altında brendləşdirilir. Deməli bundan sonra “Buta Airways” kimi ticarət nişanı görməyəcəyik. Bütün xidmət təklifləri AZAL adı altında gədecek. Brendləşmə “AZAL”ın bir şirkət olaraq qiymət tariflərinin artması ilə müşahidə olunur.

TURAN



Azərbaycanlı tələbənin ABŞ-da böyük uğuru

A BŞ-in San Fransisko şəhərində yerləşən Minerva Universitetinin azərbaycanlı tələbəsi Emil Rüstəmlinin bir neçə tələbə yoldaşı ilə birlikdə qurduqları Al Consensus (AC) təşkilatı tərəfindən hazırlanmış sünə intellektin inkişafına dair lahiyə böyük uğura imza atıb (Tələbələrin qurdugu təşkilatın adı ingilis dilindən tərcümədə Süni İntellekt Konsesusu anlamına gəlir). Belə ki, bu lahiyə Böyük Britaniya şahzadə Harri və həyat yoldaşı Megan Markel tərəfindən dəsteklənən Məsul Texnologiyalar üzrə Gənclər Fondu (“Responsible Technology Youth Power Fund” <<https://www.rtyouthpower.org/>>) adlı təşkilatın maliyyələşdiridi 26 layihədən biri olub. Onu da qeyd edək ki, bu 26 layihənin tamamına adıçıklıñ fond iki milyon dollar vasait ayırıb.

Minerva tələbələrinin bu layihəsində əsas məqsəd sünə intellektin sürətli inkişaf etdiyi indiki dənəmdə bu vəsitiyələrdən doğru istifadə etməklə təhsilin keyfiyyətinin artırılmasını araşdırmaq, bu istiqamətdə təvsiyyələr hazırlamaqdır. Təşkilatın qarşısına qoyduğu vəzifə professorlar, təhsil ekspertləri və tələbələrlə birlikdə sünə intellektin təhsil sisteminə integrasiyasının geniş müzakirə edilməsi və bu yolda en asan reallaşdırma yolunun tapılması üçün ortaq platformanın qurulmasına nail olmaqdır.

Minerva Universiteti ABŞ-in San-Francisco şəhərində yerləşir və ABŞ-da ən aşağı qəbul faizi (1%) sahibdir. Universitet dərd illik təhsil müddətində tələbələrini dünyadan yeddi iləkəsinə gəndərək orijinal təhsil metodikası ilə tədris prosesini həyata keçirir. 2023-cü ildə bu Universiteti ikinci dəfə ardıcıl olaraq dünyadan ən innovativ Universiteti seçilib (WURI).

Hazırda 3-cü kursa keçən Emil Rüstəmli indiyədək San-Franciskodan başqa Cənubi Koreyanın Seul, Tayvanın Taypey, Hindistanın Heydərabad şəhərlərindəki Universitetlərde olub və qarşısındakı iki ildə Argentinanın Buenos Ayres, Böyük Britaniyanın London və Almanıyanın Berlin şəhərlərində təhsilini davam etdirəcəkdir. Bu zaman Minerva tələbələri 27 universitetlərinin professor və müəllimləri ilə onlayn rejimde dərslerini davam etdirəməklə yanaşı, olduqları şəhərdəki yerli partnörlərlə praktik məşğələlər və təcrübə programları üzrə çalışırlar.

Hazırda San-Franciskoda olan Emil Rüstəmli qurduğu təşkilatın digər üzvləri ilə birlikdə yuxarıda adı çəkilən layihənin icrası ilə məşğuldur.

Qeyd: Layihə ilə əlaqədar ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz. <<https://www.minerva.edu/empowering-responsible-technology-education-ai-consensus-initiative/>> və <<https://www.aiconsensus.org/>>

i. SABIRQIZI

Dəniz Amerikanının ən nüfuzlu ali məktəbində oxuyacaq

Məsələnin Mahmudavar kəndindən olan Dəniz Səttarlı dönyanın ən yaxşı, tanınmış universiteti, Amerikada yerləşən Massachusetts Texnologiya Universitetinə bakalavr üzrə qəbul olub. O, ölkəmizdə bu universitetə daxil olan ilk qız məktəblisidir.

Dəniz Zaur qızı Səttarlı 2006-cı ildə Masallı rayonu Mahmudavar kəndində dünyaya göz açıb. İlk təhsilini doğma Mahmudavar məktəbində alıb. 2017-ci ildə 2-ci yerlər Turkey Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuyub.

2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığışraq maksimum nəticə ilə respublika birincisi adını qazanıb.

Daha da həvəslə oxuyan Dəniz iki il



Dünyanın 1 nömrəli Universitetinə qəbul olan mahmudavarlı

ard-arda respublika fənn olimpiadalarında birinci olub. Yəni ilk olaraq 2021-ci ildə

9-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında 1-ci yerdə tutaraq qızıl medal alıb. Ardınca 2022-ci ildə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında yenidən qızıl medala layiq görüllüb.

Öten ilin (2022) 10-18 iyul tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadasında (ICHO) isə Dəniz bürünc medalı sahib çıxbı.

Qeyd edək ki, buna qədər Mahmudavar kəndindən xanım olaraq yalnız Arzu Ağayeva Amerikada ali təhsil almağa müvəffəq olmuşdu. Belə ki, Los Angelesdə bakalavr təhsili alan A. Ağayeva hazırda Brüklən şəhərində yaşayır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Heyvan sürüsündən ayrılan ibtidai insan qruplarının zəka potensialına görə təbiətin canlıları ilə müqayisədə onları əhatə edən ətraf mühitin reallıqlarının həyatlarına təhlükəli və ya təhlükəsiz, mövcudluğunun zərərli və ya xeyirli təsiri olub-olmamasını müəyyən etmək cəhdləri onların şüurunda müxtəlif hissələr yaratmaqla bərabər, bu insanların hər bir proses, hadisə və varlığa öz həyatlarına, mövcudluqlarına xeyirli və ya zərərli olmasına uyğun münasibətlər də yaratmışdır. Məhz bu proses planetin müxtəlif guşələrində, fərqli coğrafi, iqlim və s. şəraitində yaşayan insan qruplarında müxtəlif məzmunlu tanrıçılıq inancları yaranmasına səbəb olmuşdur...

(Əvvəli ötən sayımızda)


Bütün bu dövrlərdə dövləte başlıq edən rəhbərin və ya kollektiv iradəsi həmişə vətəndaşlar üçün qanun statusunda olmuşdur. Bu məsələyə bir qədər geniş miqyasda baxsaq, qədim Roma quldarlıq imperiyasında belə konstitusiya, ondan irəli gələn yazılı qanunlar, hətta parlament kimi kollektiv idarəetmə elementlərini görə bilir.

Məsələn, bize bu gün dəqiq məlum olan 282 maddədən ibarət, ən qədim yazılı qanunlar toplusu hələ bizim eramızdan əvvəl Vavilyon hökmdarı Hammurapi (1793-1750) tərəfindən yaradılıb və bu qanunları pozanlar açıq məhkəmədə hakimlərinin bənən qanunlar əsasən qəbul etdiyi qərarlarla uyğun cəzalandırılıb və ya beraet verilib. Bu qanunlar toplusunu bu gün də Fransanın Luvr muzeyində saxlanılır.

Bu qanunlar indiyədək mövcud olan qanunlar toplusu ilə müqayisədə çox məhdud görünse də, o dövrün reallıqları baxımından vətəndaşların həyatının bütün əsas sahələrini əhatə etmekle bərabər, öz ədaletlilik dərecəsinə görə bu güñkü dünya dövlətlərinin, o cümlədən Azərbaycanın mövcud qanunlarının əsasından ədaletli olması ilə insanı heyrətləndirir. Hammurapi qanunlar toplusunun 5-ci maddəsində deyilir; - "Əgər hakim hökm çıxarıb, qərar qəbul edib, bu barədə sənəd hazırlayıb, sonra öz hökmünü dəyişirse, onun hökmü dəyişdirildiye aşkar edildikdə həmin hakim bu məhkəmə işində elan edilən pul, mal tələbinin, ödəncin 12 mislini ödəməli, elecə də açıq şəkildə öz hakim kətilindən (kreslosundan) kənarlaşdırılaraq, bir də heç vaxt mühakime üçün hakimlərə yanaşı oturmamalıdır".

Əgər biz bu gün Prezidentin 03.04.2019-cu ilde "Məhkəmə-Hüquq sisteminde islahatların dərinləşdirilməsi haqqında" fermanının həyata keçirilməsi barədə Məhkəmə-Hüquq şurasının sədri, Ədliyyə naziri Fikret Məmmədovun 07.05.2021-ci ilde, yeni 2 il 34 gün sonra, bu müddədə 5 illik hakimlik dövründə həresi ən azı yüzlərlə ci-

İdealist və materialist dinlər hansı əsaslarda yaranır?



nayetkar qərar, hökm çıxarmış həkimlərin 14-nə "öz səviyyələrini yüksəltmək üçün 18 ay vaxt verilib", 3-nü də vəzifəsindən azad edib (əsində isə, bir neçə ay sonra, çox vaxt olduğu kimi notarius müdürü və ya digər yüksək məsul vəzifələrə təyin edilmiş) barədə məlumatı nəzərə alırıq. Burada əsas iki özəl məsələ mövcuddur. Bunlardan biri bütün vətəndaşların iqtisadi-ictimai şəxsi və məlli hüquqları üzərində hakimiyətin, yeni sahiblik hüququnun kime məxsus olmasıdır. Belə ki, yazılmış və ya yazılmamış qanunlarla idarə edilən bütün dövlətlərdə hakimiyət bir və ya bir neçə nəfərə məxsusdur. Dursa qanunların yazılı olub-olmamasından asılı olmayıaraq ALİLİK qanuna deyil, məmurun iradesinə məxsusdur. Yeni istenilən hər hənsi bir məsələnin həlli, qanundan asılı olmayıaraq, məmurun iradesinə uyğun həll edilməyə məhkumdur. Çünkü hüquq üzərində hakimiyət qanunun sahibliyində, mülkiyyətində yox, məmurun mülkiyyətindən daha ince üsullarla həyata keçirilir.

Azərbaycanda "hüquqi dövlət" dedikdə, inidiki zamanda ən müttəqiqi düşüncəli və savadlı hesab edilən insanlar ən yaxşı haldə nisbətən inkişaf etmiş, liberal kapitalist istehsal-üsuluna malik Norveç, İsveç, İsveçre kimi dövlətləri nişan verirlər. Hənsi ki, elə bu dövlətlərdə də başqa Avropa ölkələrindəki kapitalist istehsal-üsulu olmaqla bərabər, onlar da materialist əsaslarla söyklənən dövlətlər (partiya) vasitəsilə idarə edilir. Sadəcə olaraq həmin ölkələrdə məmur özbaşinalığı bir qədər cilovlansa da, sade, mülkiyyətsiz vətəndaşların ədalətsiz istismarı daha ince üsullarla həyata keçirilir.

Əslində isə "hüquqi dövlət" ilk növbədə dövlətin her bir vətəndaşın mövcudluğunun təmin edilməsi üçün onu yaşayış yeri, cəmiyyətdə qəbul edilmiş minimum yaşayış həddində ona gelir getirən mülkiyyətə evəzi ödenilmədən və qeydşərsiz təmin etməli, anayasada hakimiyət məmurun deyil, QANUNUN sahibliyinə verilməklə dövlət mexanizmini vətəndaşları zor vasitəsilə əzmək vasitəsi olmaqdan azad etməlidir. Hakimiyət QANUNA verildiyi halda hər bir sıravi vətəndaşın dövlət piramidasının bütün pillelərində duran məmurlar ilə qanun qarşısında hüquq beraberliyini təmin etmək olar. Əslində vətəndaş "hüquqi dövlət" dedikdə, vətəndaşla məmурun qanun qarşısında hüquq bərabərliyi və qanunun ALİLİYİNİN təmin edilməsini nəzərdə tutsa da, bunu təmin etməyin yollarını bilmədiyindən, başqa ölkələrlə müqayisədə həyat səviyyəsi və qanunlara riayət ediləsi səviyyəsi nisbətən yüksək, kapitalizmin mülkiyyətsiz vətəndaşları ince üsullarla ədalətsiz istismarını materialist dövlətlər (siyasi partiyalar) və vətəndaşları daha ince üsulla, könüllü aldanma ("azad seçikər") vasitəsilə həkimiy-

yətə gələrək reallaşdırılması kimi əsas xüsusiyyətini özündə saxlayan Avropa dövlətlərinin azadlıq, demokratiya, hüquqi dövlətin əsil etalonu olduğunu düşünür.

Məlum olduğu kimi, sosial-iqtisadi elmi her bir cəmiyyətin iqtisadi sisteminin ANATOMİYASI olmaqla bərabər, cəmiyyətin inkişafı ilə paralel olaraq cəmiyyətin həm iqtisadi, həm də ictimai sistemində yaranan boşluqları, uyğunluqları müəyyən edərək onları aradan qaldırmaghan üsul və vasitələrini müəyyən etməye imkan verən yeganə fundamental elm sahəsidir. SSRİ dövründə ali məktəblərdə bu elm sahəsi "siyasi iqtisad" adı ilə tədris edilirdi. Düzdür, bu fənnin "sosializm" adlanan hissəsi bolşevik "alimlər" tərəfindən əsası şəkildə saxtalaşdırıldı, "bolşevizm" mahiyyətine uyğun olaraq o zaman mövcud olan dövlət quldarlığı istehsal-üsulunun tədrisi və təbliğine xidmət edirdi. Lakin "kapitalizm", "feodalizm" və "quldarlıq" quruluşlarının iqtisadi ststemlərinin reallıqlarını elm olaraq güzgü kimi əks etdirirdi. Cəmiyyətin iqtisadi quruluşu, bu iqtisadi əsaslar üzərində yüksələn ictimai sistemlərin məzmun, mahiyyət və formalarının yaranmasında iqtisadi sistemin rolu və əhəmiyyəti haqqında tələbələrə fundamental biliyklər verən bu bölmələr gələcək mütəxəssislərin cəmiyyətin daim baş verən dəyişiklikləri fonunda, ortaya çıxan iqtisadi-ictimai problemləri həll etməyə qadir savadlı mütəxəssisler kimi yekintimləri üçün mühüm amil idi. Bu elmi sahənin tədrisi gənc mütəxəssislerin iqtisadi-ictimai prosesləri düzgün anlaya, dərk edə bileyək yüksək şürlü vətəndaş olaraq yetişməsi üçün bütün ixtisasları öyrənən tələbələrə lazımlı olmasından başqa, xüsusi iqtisad və hüquq ixtisaslarını öyrənen tələbələrin onu dərinlən mənimsəməsi çox mühüm əhəmiyyət kəsb edir.

Belə ki, iqtisadi sistemin məzmun və mahiyyətini bütün xirdalıqlarına qədər mənimsəməyen iqtisadi, iqtisadiyyatın hər hənsi bir sahəndə baş verən problemi iqtisadi prosesin strateji, taktiki xüsusiyyətlərinə uyğun olan düzgün və səmərəli operativ həllini tapa bilməyəcəki kimi, hüquqşunaslar da hüquqi proseslərde yaranşa da, kökü iqtisadi sistəmdə qərərəşən problemin iqtisadi kökünü və onun mahiyyətinin xarakterini bilmədən hüquqi sisteme ortaya çıxan problemin düzgün, səmərəli həlli yolunu tapa bilməməkdən əlavə, hər hənsi qanunun da düzgün və səmərəli tətbiqini də tapa bilməz. Bu səbəbdən, sosial-iqtisad fənninə bələd olmayan iqtisadçı və hüquqşunaslar yaradıcı mütəxəssis deyil, onlara verilən konkret təlimata uyğun verilən tapşırığı yerinə yetirən texniki kadrlara çevrilirlər. Bu üsul quldarlıq, feodalizm və kapitalizm istehsal əsullarında cəmiyyətin ictimai inkişafını hakim təbəqələrin mənafəine uyğun səviyyədə saxlanılması üçün geniş istifadə edilən metoddur.

(Ardı var)

Məşhur müğənəni Sezen Aksu sunun "Ağlamaq gözəldir" adlı sevilən mahnısı var. Bu mahnını dinlədikdə, insan hər dəfə özünə bu sualı verir: "Ağlamaq necə gözəl ola bilər, axı"? Amma, sən demə, bunun elmi izahı da var.


Ağlamaq, göz yaşı axıtmaq insanı bir çox xəstəliklərdən qoruyur. Belə ki, ətrafımızda tez-tez kövrələn və yaxud da heç ağlamayan insanlar az deyil. 2008-ci ildə 30 ölkə üzrə 4300 yetkin yaşlı gənc üzərində aparılan tədqiqat zamanı əksəriyyət bildirib ki, ağladıqdan sonra insanlar özlərini həm ruhi, həm fiziki baxımdan yaxşı hiss edirlər. İnsanın az və ya çox ağlaması isə xarakter xüsusiyyəti, yaşıdığı həyat şərtlərindən və s. asılı olaraq dəyişə bilər.

Psixoloq Aynur Xəlilovanın sözlerinə görə, ağlamaq insan üçün xeyirlidir. İnsan ağlayan zaman bütün mənfi enerjisini çıxara bilir: "Hətta ele insanlar var ki, ağladıqdan sonra dərin yuxuya gedirlər. Bədən rahatlaşır, içəridəki mənfi enerji boşalır. Sanki ruh azad olur. Yuxudan oyanan zaman yorğunluq hissi olmur. Ağlamış adamın ən azı həmin gün əsəbləri çox sakit olur. Ümumiyyətlə stress əleyhinə olaraq ağlamaq mən deyərdim ki, mütləqdir. Ağlamamaq inanın ki, həmin insanı daha qəzəbli və qərəzlə edir.

Əlbəttə, hər kəsin yanında və yaxud hər yerde də ağlamaq, mənfi enerji saçmaq olmaz. Tək qalandan, əsəbi vaxtı gözdən bir damla yaş çıxsa belə, sanki həmin problem azalır, səngiyir. Bəziləriniz deyə bilərsiniz ki, Aynur xanım bədbinliyi sevir, deyəsən? Xeyr. Fikrimi oxuculara çatdırmaq istəyirəm ki, bəzən ağlamaq da lazımdır. Necə ki, çox vaxt ehtiyac olmadan, nəyinsə xatırınə gülürük. Ağlaya bilən və ağlaya bilməyənlərin arasında müqayisə aparsaq, görərik ki, ağlayan insanlar daha sağlamdır. Bunu mən yox, bir çox tanınmış alımlar və din xadimləri də təsdiq edir. Ağlamağı bacaran insanlarda qan dövranı sabitləşir, təzyiqi yuxarı olan şəxslərdə qan təzyiqi normal olur, göz ərtəfəndəki mikroblardan azad olur və s".

Unutmayın ki, insan dünyaya ağlayaraq gelir. Gülməyi daha sonra öyrənir. Demək ki, ağlamaq təbiətinin ən təbii hadisəsidir. Kişilər qadınlardan nisbətən az ağlayırlar və hətta demək olar ki, ömür boyu göz yaşlarını göstərməyən kişilər də var. Aynur Xəlilova deyir ki,

"Ağlamaq gözəldir"



belə insanların mütləq ürəklərində problem olur: "O qədər özlərini sıxırlar və ürəyə gücənən güclənir. Duyguları ilə üzləşməkdə çətinlik çəkən insanlar, ağlamağı müdafiəsizlik olaraq görə bilirlər. Sanki gözyaşlarına icazə versələr vəziyyətin idarəesini itirəcəklərmiş kimi hiss edə bilirlər. Əlbəttə, dərinliyi başa düşmürələr. Bir yaxınımızızı itirdikdə bu göz yaşları, sadəcə, gözlərdəki yaşı boşaldır, dərdimiz isə həmişə təzə qalır. Bu, tamamilə başqa bir hissdir. Mən ancaq stress halında ağlamağı nəzərdə tuturam".

Bir kitabda oxumuşdum, bir gün işdə bir qadın özü üçün kofe hazırlayıb və getirib stolunun üzərinə qoyan zaman fincan əlindən çıxır, kofe yere dağılır. Qadın 15 dəqiqə dəyandıramadan ağlayır, göz yaşını gizlədə bilmir. Hər kəs başına yığılır və onun bu ağlamağını başa düşə bilmirlər. Bir fincan kofe üçün ağlanılmaz axı? Qadın özünü toparladıqdan sonra ətrafindakı insanlara başa salır ki, illerdən içərisində saxladığı göz yaşlarını bir gün kofe üçün tökcəyi heç ağlına gəlməmiş. Baxın, bu kiçik bir hekayədən onu çıxarmaq olar ki, 15 dəqiqə ağlamaq o qadını ilərin yükündən qismən azad etdi. Ümumiyyətlə, insanlar zəif olduqları üçün ağlamazlar, onlar uzun müddət güclü qalmış məcburiyyətində qaldıqları və sonda yorulduqları üçün ağlayarlar.

Aynur Xəlilova bildirir ki, insan ağlayarkən oksitosin və endorfin ifrazına səbəb olur: "Bu maddələr bizi daha yaxşı hiss etdirir və həm fiziki, həm də emosional ağrını yüngülləşdirir. Axitdiğimiz göz yaşının tərkibindəki lizozim adlı mad-

dələr gözümüzdəki bakteriyaları öldürür və gözlərimizin təmiz olmasını təmin edir. Lizozim çox güclü anti-bakteriyal maddədir. Hətta görmə qabiliyyətini belə yaxşılaşdırır. Gülmək ürək üçün nə qədər faydalıdırsa, ağlamaq da o qədər faydalıdır".

Onu da qeyd edək ki, son zamanlaradək alımlar və yazıçılar ağlamaq haqqında fikir ayrılığına malikdirlər.

VI Kral Henry əsərində Shakespeare yazırı, "ağlamaq, kədəri azaldır" və amerikalı yazıçı Lemony Snicket isə deyir, "vəziyyətiniz bir damcı dəyişməsə belə, ürəkdən və uzun ağlamağın insana yaxşı təsir etdiyinə bələdsinizsə, demək ki, son dərəcə şanslısunuz".

Charles Darwin isə gözyaşardıcı prosesi, göz ətrafi əzələlərin yaratdığı faydasız yan təsir kimi izah edirdi.

Alimə görə, həmin əzələlər vaxtaşırı boşalmalıdırılar ki, qan yiğilmasın; göz yaşının axması təkamül etmiş fiziki prosesin məqsədsiz nəticəsidir(Buna baxmayaraq, o, uşaqların bilərkən ağlayaraq valideynlərinin diqqətini çəkməsini inkar etmirdi).

Biz bilirik ki, ağlamaq - və ya yetkinlərin bənzəri gözyaşı axıtması - bir növ emosional məsələlərə qarşı mürəkkəb fizioloji cavabdır.

Burada ən mühüm xüsusiyyət, əlbəttə ki, göz yaşı axıtmaqdır. Lakin, buraya üz ifadələri və nəfəsalmanın dəyişməsi də daxildir. "Hönökürmək", misal üçün ağlayarkən sürətli nəfəs alma və vermə ilə müşəyi olunur.

Elmi nöqtəyi-nəzərdən bu, ağlamaq ilə göz yaşı əmələ gətirən kimyevi qıcığın - məsə-

Ağlamaq rəbiətinin ən təbii hadisəsidir; insan ağlayarkən oksitosin və endorfin ifrazına səbəb olur

Psixoloq Aynur Xəlilova: "Gülmək ürək üçün nə qədər faydalıdırsa, ağlamaq da o qədər faydalıdır"

lən təsadüfen acı yemək yedikdən sonra əlini gözüne sürmək kimi - fərqli şeylər olduğu anlamına gəlir.

Hətta, göz yaşları da fərqlidir. 1981-ci ildə Minnesota'dan olan psixiatr II William H Frey, kədərlə kinolar zamanı yaranan göz yaşının tərkibində, soğan doğrayarkən yaranan göz yaşından daha çox protein olduğunu aşkarladı.

Komediya tamaşasını izledikdə və ya toyda bəyin gəlinə verdiyi sözlərdən ibarət çıxışa qulaq asıldıqda emosional göz yaşları melanxolik hissə kifayətlənir.

Ağlamaq ilə bağlı olan hissələr hamimizə tanış olsa da, yetkin yaşda bunun niyə baş verdiyi haqqında çox bilgiye sahib deyilik - amma, bu barədə çoxlu fikirlər mövcuddur.

Bunlardan biri də, yetkinlərin ağlamağı ilə körpələrin ağlamağı arasında sosial mənada fərqli olmaması ideyasıdır.

Başqa sözlə, çox güman ki, ağlamaq diqqət cəlb etmək, dəstəyə ehtiyac duymaq və ən çox ehtiyacımız olan anda dostlarımızdan kömək ummaq üçün bir çağırışdır.

Bəlkə də, daxili emosional vəziyyətimizi dil ilə ifadə edə bilmədikdə hərəkətə keçən bir prosesdir.

Bu, ağlamağın bəzi növlərini izah etsə də, bir çox araşdırmaçılar müəyyənləşdiriblər ki, yetkinlər adətən tamamilə yalnız olduqla ağlayırlar.

Ola bilsin ki, ağlamaq "ikinci dərəcəli qiymətləndirmə" kimi xidmet edir, insanlara narahatlıqlarının dərəcəsini anlamaqda və öz hissələrini başa düşməkdə kömək olur - təhirkədici ideya olsa da, bəzi halarda bunun doğru olduğu aşkarlaşdır.

Bir də boşalma ifadəsi var: ağlamaq insanı emosional olaraq stress verici vəziyyətlərdən yüngüləşdirir.

İdeya, tekce Shakespeare'n sözleri ilə deyil, romali şair Ovid-n dedikləri ilə də üst-üstə düşür: "Ağlamaq rahatlanmaqdır; kədər göz yaşları ilə yuyulur və bundan məmən qalır."

Yunan filosofu Aristotel də ağlamağın "beyini təmizlədiyi" yazırı.

1986-ci ildə ABŞ-n məşhur jurnal və qəzetləri üzrə araşdırımda bir psixoloq müəyyənləşdirib ki, ağlamaq haqqında olan məqalələrin 94%-i insanlarda psixoloji gərginliyinin azalmasına kömək olur.

2008-ci ildə 30 ölkə üzrə 4300 yetkin yaşlı gənc üzərində aparılan tədqiqatda, əksəriyyət bildirib ki, ağladıqdan sonra özlərini həm ruhi, həm fiziki baxımdan yaxşı hiss edir.

Bəziləri ağladıqdan sonra, heç bir dəyişiklik hiss etmədiklərin dediyi halda, bəziləri sonra özlərini daha pis hiss etdikləri bildiriblər.

Görünür ki, fərq, sosial məzmdən asılıdır: məsələn, cəmiyyət içinde ağlamaqdan utanan insan, tək və ya bir ən yaxın dostunun yanında ağlamaqla rahatlıq tapa bilər. Tədqiqat həm də, ağlamağını saxlayan və ya gizlədən insanların daha sonra az rahatlama hissi yaşadığını aşkarlaşırlar.

"Ürəkdən ağlamaq" ifadəsi əbəs yere deyilmiş, lakin, onun sosial dəstək məqsədi effektiv olaraq qalır.

Bu isə, yetkinlərin də uşaqlarla eyni səbəbdən ağladığı deməkdir: dostlar və ailədən kömək ummaq.

Hazırladı: Jale FAMILQIZI



Allahverdi Eminov

**Azərbaycan Yazarılar
Birliyinin üzvü, Dosen, Yaziçi,
Prezident mükafatçısı**

Yaradıcılıq haqqında əslərlə düşünmüşlər, qəti qərara gəlmək istəmişlər, lakin fikirlər bir-birini təkzib etmişdir. Aristotel və Bualodan sonra Z. Freyd və K. Yunq bu problemin həllinə yaxınlaşmağa çalışmışlar. Hətta uşaqlarda (oğlanları nəzərdə tutmuşlar) ilk yaşlardan başlamış erotik hissi araşdırmışlar. Məsələn, Z. Freyd insan potensialının mahiyyətini "sublimasiya" anlayışı vasitəsilə aradan qaldırmışa cəhd etmişdir. Psixoloğun fikrincə, müəyyən daxili proseslərin nəticəsində ibtidai erotik xarakterə malik psixoloji enerji sublimasiyaya (ümumi məmənnülüyə) uğrayaraq yüksək mədəni dəyərlərə, o cümlədən, sənət əsərinə çevrilir. Bu baxımdan cinsi enerji ("libido") öz gücünü saxlayır, qoruyur. K. Yunq bu məsələyə fərqli yanaşdı, yeni insanın metafizik ehtiyacları tədqiqatçı tərəfindən dəyərləndirildi. Z. Freyd və K. Yunqa görə, kişinin erotik meyli onun bir şəxsiyyət kimi formallaşmasına müsbət təsir göstərir, xüsusilə, psixoloji baxımdan. Belə ki, cinsi enerjinin ("libido")nun mövcudluğu, qadına güclü meyli onun yaradıcılıq ovqatına - əhval - ruhiyyəsinə təkan verir, pessimizmi aradan qaldırır. Cinsi əlaqə zamanı karbohidrat maddəsi aktivləşir və kişidə (eləcə də qadında) bir çox hormonlar əmələ gəlir. Bunların əsasında endrofinlər, yəni səadət, xoşbəxtlik, məmənnülük durur. Digər hormonlardan olan stereotiplər kişidə və qadında rahatlıq, stol arxasına keçib yazmaq, yüngülləşmək hissi yaranır. Bu isə çox davamlı olmur, bir müddədən sonra yaradıcılıq enerjisi soyuyur, azalır.

Cinsi heyatin - yaştanın əhəmiyyəti onun ağrıksız keyfiyyətə malik oksitosin hormonun istehsalıdır. Hətta bu hormon baş ağrısı, baş gicələnməsi, bədənde yaranan süstlüyün zəifləməsinə, aradan qalxmasına səbəb yaradır. Maraqlı odur, əger qadın yaradıcıdır, ekstrogenlər onu yaradıcı düşünməyə, yaxud meşğul olmağa çağırır, əger adı qadındır, ona bir növ gözəllik getirir, məlahətli göstərir, qadın görkəmindən fərqli olur, ərinə son dərəcə mehriban olur. Kişi lər testosteron harmonu çox vacibdir, zəruridir, onda özüne inam, cəsurluq, risklik hissi yaradır. Eyni zamanda intim münasibətində "tənbəlləşən" kişinin heyatını dirçəldir, onun sağlamlığını engelləyən miokardın qarşısını alır. Cinsi əlaqə zamanı beynin oksigenlə zənginleşir, boz hüceyrələr aktivləşir. Bu isə yaddaşı həssaslaşdırır, öyrənmək marağına müsbət təsir edir.

Cinsi enerjinin qorunub saxlanması - tükməzliyi şübhəsiz, kişi qadının on böyük "keşfi" dünyaya usaq getirmek bacarığıdır. İnsanın övlada sahib olması qədər xoşbəxt heç ne olə bilməz; bu pay valideynin yalnız bioloji formada özünüsüdqi deyil, habelə fərdin, eyni zamanda insanın topladığı deyərlər sisteminin gələcəkdə yaşamını, həyata keçməyən arzularını realize şansını özündə birləşdirir. Etiraf edək ki, təbiət hər kişiye bu şansı vermir, hansısa səbəbdən kişi, yaxud qadın cinsi enerjinin iqtidarsızlığı ubadan övladdan məhrum olur. Beləliklə, sonsuzluq sindromu yaranır.

Cinsi enerji - "libido" iki təsir qüvvəsindən doğur: Mənfi və Müsbət. Birinci haldə, deyək ki, şairin emosiyalarına toxunur, əsər sistemini qıcıqlandırır, oksitosin hormonları oyadır, hətta keçmiş münasibətləri yada sa-

Yaradıcılıqda cinsi enerjinin rolü

lir, olmuş əhvalatların unudulmasından hid-dətlənir. Məsələn: Bəxtiyar Vahabzadənin bir şeiri var: "Bir salama dəymədi". Bir gün şair keçmiş sevdiyi qadınla qarşılaşır, salam vermek istərkən qadın üzünü yana döndərir. Halbuki, illərin qanadında - qəblələrinin duyub vurduğ illər yaddaşında vərəqlənir. "Beş ilde gözündən axan o qanlı illər"sen demə, unudulubmuş! Şairi tərəddüdlər düşündürür: Bəlkə bu, qorxudandır? Bəlkə bu, öz əhdinə, ilqarına ağ oldu? Bəlkə o qəder yaxın ikən bu qəder uzaq oldu? İndi - anladı:

*Yalnız indi anladım: ah sən daha mənimcün
Əlçatmadır bir çiçəksən.
Yaşamış günlərim tek geri dönməyəcəksən!
Qop, ey tufan, əs ey yet! Xəzəl olum tökülmə.
Bir günlük həsrətimə döze bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?*

Bu qadının salamsız gedisi adı görüş olmadı, şairin duyğularından cərəyan kimi kecdi, olmaya illərin qazancı imiş bu? Əlvida imiş. Və bu görüş Bəxtiyar Vahabzadəyə unikal bir şeir yazdırıldı!

Cinsi enerjinin yaratdığı intim münasibət həyatın ritmik bir parçasıdır, kişi bunun üçün ovqatını kökləyir, nikbin həsrətin harmoniyasına can atır. Münasibələrin ahəngində müsbət amillər öz işni görür: dərinin rəngi və qoxusu, döşün sinədə ləngərləyi, saçın uzunuğu, yaxud qısağı və s. attributlar zövqü qıcıqlandırır: "Mən qızın təbəssümüne vurulmuşdum, ehtirasımlı bu təbəssümle bağlıyı, mənə müsbət enerji verirdi. Bu təbəssüm cinsi enerjini oyadı, yaradıcı adamı yazaqma ruhlandırdı". - piçilti idi. Z. Freyd görə, erotik yaşıma qarşıdır. Həqiqətən, cinsi enerjinin yaradıcı insanda təzahür onun coşgunluğunun nəyise yaratmağa çağırır. Z. Freyd yazar ki, bütün yaradıcılıq prosesi seksual enerjinin yüksəlməsi nəticəsində - cinsi məmənnülük halında baş verir. Yazmaq (yaratmaq) da röyaya bənzər bir şeydir ki, bu zaman təhəttelşür dəha parlaq şəkildə özünü bürüze verir. Həvəs, ehtiras şairin, yaziçinin, bestəkarın, rəssamın psixikasında ənənəvi davranışın istiqamətini itirir, hətta şüursuzluq dərəcesinə çatır və təbii yaradıcılıq işi baş tutur. Müsahidələr de təsdiqləyir dahiyanə əsərlər bu "dəli-liyin" xoşbəxt payıdır. Cinsi - seksual enerjinin mövcudluğu əsərlərin yaranmasında sənətkar "özünü zorlamaqdən" xilas edir. Əlbəttə, erotik hiss yaradıcı şəxsin varlığını ehəte etməlidir ki, sevgi yararın, cinsi enerji mənbəyinə əlavələşdir. Sevginin yaranması psixoloji anılla bağlı prosesdir. Psixoloq Leon Edel yazarı ki, ədəbiyyatla psixologiya ortaq zəmində yüksəlir. Hər ikisi insan motivləri və davranışları ilə bağlı olub insanın rəmzlə işləmək qabiliyyətini inceleyir.

Z. Freydin irəli sürdüyü cinsi enerji fenomeni yaradıcılıqda təzahür edir və bu sahədə reallaşır; sənət əsərləri məhz intim hissə uyğun gələn duyğularda, emosiyalarda ifadəsinə tapır və həzz, zövq mənbəyinə əvvələnir. Cinsi enerjinin yaranması qadına olan sevginin fəsəfəsində reallaşır, o halda tərəflər temasda olmasına, yalnız bir-birinin barmaqlarını sıxmaqla kifayətləşir, bədənə enerji buraxınları. Belə olduqda sevənlər görüş üçün dərinlər, həsrət çəkirlər. Təməsda olduqda bu enerji azalır və bədəni tərk edir. Füzuli bu prosesi Leyli ilə Məcnunun timsalında məhərətə təsvir etmişdir. Onların bir-birinə qəzel qoşması təsadüfi deyil. Cinsi enerjinin yaranması, amma qoşa bilməmələri yaradıcılıqla - qəzəl yazmaqla yekunlaşır. Bu mənəda sevgililərin - kişi cinsilə qadın cinsinə məktublar yazmasına təcəccübə baxmamalıq. Bunlar əsərlərdir, yeri gələndə çap edilir - alman bestəkarı L. Beethovenin timsalında. O, sevgi-



sində yarımmamışdır, hissələrini məktublarında vermişdir. Cülyettaya, Rahale və başqalarına ünvanlaşdırma məktublarında bəstəkar musiqidə nota köçürmədiyi melodiyalarını məhz məktublarında çatdırılmışdır. L. Beethoven sevgisine qoşuqlaşmaq həsrətini yaşayırdı, bu ona qismət deyildi. Qırx yaşında sırlı bir qadına qəlbini verdi. Bu qadın Antoniya idi. Xeyli musiqi bestələdi onun eşqiyle. Bu məktublar sanki musiqi notları idi, bəstəkarın həsrət dolu cinsi enerjisiydi və "Tarixdən möhtəşəm 50 Eşq məktubu" adlı məhsur kitaba düssüd. Antoniyyaya yazdığı məktub müstəqil bir əsər səviyyəsindədir. Bir parçasına diqət yetirək: "Mənim mələyim, mənim hər şeyim, böyük müqəddəratım, sənə yazdığını sözler boşuna vaxt sərfidir. Niye içimdeki bu kədər dillənir? De görüm, sənən bütünlükə Menim olmadığımı, mənim sənənin olmadığını dəyişə biləcəm? Ay Allah, bütünlükə mənim olsaydım, bu acını az da olsa sən hiss edərdin? Bütün varlığım senindir. Sənən sadıq sevgilin Lüdvik".

Cinsi enerji qadına meyilli yazıçılarında, şairlərdə, rəssamlarda özünü daha qabarık bürüze verir, həmin sənətkar məhsuldar işləyir, maraqlı əsərlər qələmə alır - bunu tarixi faktlar da təsdiqləyir. Cün qadının pərəsişkarına çevrilən, onunla dil tapmaq, görüş həsrətini yaşamaq özü xoşbəxt tələdir. Məsələn: məşhur fransız yazıçı Gi de Mapassan (1850-1893) dünyadə qadınlının - aradabz kimi tanınmışdır. Özünün etirafına görə, meşquqələrinin sayını 300 olduğunu bildirmişdir. Cəmi 43 il yaşamış yazıçı ən məhsuldar idi. "Qadınlar mənim sənətimdir" etirafının müəllifi "Bizim ürəyimiz", "Həyat", "Əziz dost" romanlarını, "Gombul" povestini, "Ay işığı", "Boyunbağı", "Ehtiras", "Qadin etirafi", "At belində", "Daş-qas", "Bir yaz axşamında" adlı hekayə və novellalarını yazmış, "Qayıq həkayəleri" adlı altında hekayələrini çap etdirmiştir.

"Mən qadınların sevimlişi olmaq, qadınların ince həyatını duyub ədəbiyyata getirmək" kimi bir missiyani ödəməyi yaradıcılığın bir növü kimi qiymətləndirərdim. Onun qadın psixologiyasını duymaq qabiliyyəti cinsi enerjisinin ölməzliyi deməkdir. Və bu məziyyət Gi de Mapassanın əslubuna da müsbət təsir etmişdir: "Xanım qız Dürür yelləncədə tək ayaq üstə durub yellənmək isteyirdi, amma təkan vura bilmirdi. O, on səkkiz, iyirmi yaşlarında gözel bir qızdı. Belə qadılara yolda rast gələndə adının ürəyi çırpinır, gecə yarına qədər qəribə hissə yaşayırsan, unuda bilmirsən". Yaxud: "Xanımın otuz altı yaşı olardı, kök idi, pis deyildi, üzdən xoşa gelirdi. Karşet

belini ele möhkəm sıxırdı ki, təngənəfəs olurdu. Sınəsinin yumşaq eti sıxılıb yuxarıya, lap buxağına qədər qalxmışdır". Gi de Mapassanın hekayələrinin, romanlarının qəhrəmanları öz xarakter cizgiləri, oxuyan qadın oxucular mülliətə vurulurdular. O, bir dəfə belə bir məktub alır, yazılışı: "Mən sizə oxuyanda özümü xoşbəxt hiss edirəm. Siz təbiətin poeziyasını duyursunuz. Mən sizə çox gözəl, valəhədici sözər söyləmək istərdim, amma bili-rəm ki, bu, məmən deyil. Çünkü size mən ancaq xəyallarımda qismən yaxın ola bilərəm". Məktub Parisdə yaşayış 24 yaşlı ukraynalı rəssam Mariya Baskirtsovadan alınmışdır.

M. Pənah Vaqif şeirinə qayidiram. Cinsi enerji o halda şairə (eləcə də yazıcıya) yaradıcılıq stimulu verir - qadın gözəlliyini müəllif dəyur, dünyada en böyük gözəllik qadına məxsusdur. Alman filosofu L. Feyerbach yazılışdır ki, insan üçün insan gözəlliyi gözəlliklərin en yaxşıdır. Tebii ki, filosof qadın gözəlliyini nəzərdə tutmuşdur. Gözəlliyini yaradıcı adamın cinsi enerjisini tərpədir, hərəkətə getirir, qan dövrənəri sürətləndirir, şaire zərif mövzu verir, şairin hissələrini cəlalayır. Şair qadın gözəlliyinə müdaxilə edirək bu, instiktiv yanaşmanın təsadüfi olmadığını göstərir. Bu isə onu deməyə haqq verir ki, şairin coşğun temperamenti - cinsi enerji, vəcdə gəlməsi, əzabverici iztirabı yersiz deyil. Amma yenə də hər şey açıq - aşkar olmamalıdır.

M. P. Vaqif bir şeirində yazmışdır:

**Bir xəlvət yer ola, egyptə olmaya,
Onda səhbət edək, ikimiz belə.
Əl-ələ tutuşub, deyək, gülüşək.
Tutaq bir xoş ülfət ikimiz belə...**

Unutmayaq ki, yaradıcılığın özü bir müəmmadir, sirdir, ne vaxt gəlir, ne vaxt gedir - bunu yalnız müəllif söyler..

Yaradıcılıq şairlərin, yazıçıların və digər sənət adamlarının düşündüyü qədər de asan anlayış deyil, mürekkeb bir yozumdur. Emosiyanın və intellektin birgə qoşuşduğu təfəkkürün müəhsuludur, yaradıcı adamın beynindən ürəyinə səzülən Allah payıdır, təhəttelşür aktıdır. Bu nemət ancaq istedadlara və dahi'lərə məxsusdur. Birincilər bacardıqlarını edir, ikincilər ne etməlidirse onu edir. Ona görədir, yaranan əsərlər eyni məzmunda və keyfiyyətdə yox, müxtəlif təsir malik olur. Bu isə cinsi enerjinin gelişində asılıdır. Bundan əlavə, narahat və nigaran anılarından, yorulmaz axtarışlardan, ince duyğulardan ibarət bir proses olub, yaradıcı adamın zəhni gərginliyini özündə eks etdirən maddi dəyərdir.

BU XALQ PAPAĞI NEYLƏYİR?

Mat-məəttəl qalmışam-bu xalq papağı neyləyir?
Cəng atan, paxır tutan qazan qapağı neyləyir?

Lap tutalım, on manat verdim, papaq aldım bu gün,
Yanları dil-dil bəzəkli, ortasında bir düyun.
İndi başımı, ya papaqmı ciyinim üstə gördüyü?
Gər, papaq var, onda baş, ondan aşağı neyləyir?
Cəng atan, paxır tutan qazan qapağı neyləyir?

Bir başın ki, başına noxta salır hər səydərəm,
O başa, bir noxtalıq, billahi, qiymət vermərəm!
Hər yetən baş bir papaq qoymaqla olsa möhtərəm,
Şeyx dursun bir yana-gör, onda Tağı neyləyir?!
Mat-məəttəl qalmışam-bu xalq papağı neyləyir?

Gah qılıncı, gah qələmlə ayırib hər yetirən,
Beş papaq xeritəmzdən qayırıb hər yetirən.
Papağa yığıb, gödənin doyurub hər yetirən,
Başı qarnında olan kəs Qarabağı neyləyir?
Mat-məəttəl qalmışam-bu xalq papağı neyləyir?!

O millət papaq qoyar -düşmənəne ağlada qan,
Tüpürər cəmdəyinə torpaq üçün verməsə can!
Gecə-gündüz Tv-də zurna çalan, omba atan
Dığa əlində qalan aranı-dağı neyləyir...
Mat-məəttəl qalmışam-bu xalq papağı neyləyir?!

Qoymuşam papağımı torbaya, bərk bağlamışam,
Ümidimi qoz edib çərşənbəyə saxlamışam.
İndidən darvazamın dalını bərk məxləmişam,
Mən kimi ac-yalavac özge qonağı neyləyir ...
Baş qarın dərdi çəkə-onda papağı neyləyir?

Şəhidlərin papağı qalıbdı məxəndən asılı,
Qazını başı itib, dili dibindən kəsili.
Millətə şillaq atır hər yetən eşək nəsili
Qoymayırla dövrəsinə özgə-qırağı-neyləyir?!
Anqırıb ulaq tapır uzunqulağı... Neyləyir?
Güçü palana çatan bu xalq papağı neyləyir?
Cəng atıb, paxır tutan qazan qapağı neyləyir?!

* * *

YETİRİR

Vətənim sinə döyüb: -Mənəm! -deyənlər yetirir,
Dönüb dinozavra, ayı yeyənlər yetirir.

Terminator kimi dünyani yixib təkbaşına,
Bu boyda millətimin qəddin əyənlər yetirir .

Çirməyib şalvarını bizi minir hər yetirən,
Tanrı yox yerdən alıq, noxta-yüyənlər yetirir .

Şor yeməkdən şorumuz çıxsa da, bu şortu zaman
Soyunub şalvarını şortu geyənlər yetirir.

Rus bizim mamamızı hər gün ələkdən keçirir
"Ya tvoj mami!" - deyib, rusca söyənlər yetirir .

Oynasıb boş cibimizdə boz sıçan civ-civ edir,
Toydə pul cırmağınan özün öyənlər yetirir .

Qarabağda balalar al qanına qəltən olur,
Hirraşib AzTV-də allı geyənlər yetirir .

Tullayıb körpəsini Dubayda gəzən mamalar,
Beş manatçın babasın basıb döyənlər yetirir .

Ehtiyacdən əriyir nər kimi ərənlərimiz,
"Avrovijin", yerinə "avrogey"ənlər yetirir.

Tanrı, hərdən qızırixıb qızıldan yeyib qudurən
Kəslərə, qusmaq üçün qızıl ləyənlər yetirir .

Çox heyif-bir belə yaltaq yetirən millətimiz,
Baba Dərvish kimi də xətrə dəyənlər yetirir ...

2016

QUBALI HEYBƏT ƏMI

Yaxşıcı, pisdi bu dövran, sənə nə Heybət əmi!
Ye demokratiyadan, vur bədənə, Heybət əmi!

Marça-murç ləzzətinən müftə təamdan nuş elə,
Altdan-altdan qımışib, Xanbibiyə göz-qasa elə.
İsteyirsən, şabalıd-turşu-qovurma, aş elə,
İsteyirsən piti as, ya ki, küftə-bozbaş elə-
Boşboğaz hulqumunan, yağlı çənə, Heybət əmi!
Ye demokratiyadan, vur bədənə, Heybət əmi!

Nə işin var, a kişi, alma bağında Qubada-
Şəllənib daşıyasan Kürdəmire, Sabirabad?!

Nə plan var, nə filan-indi palan mindi moda!
Al halal abbasını, qulluq elə Məşdibad!

Həm ona sərfəlidid, həm də sənə, Heybət əmi,
Ye demokratiyadan, vur bədənə, Heybət əmi!

Cıxar o şalvari at, şortunu gey çıx küçəyə,
Telini viz-viz elə, oxşa kəkilli beçəye.
Beş dənə "xanbibiyə" "podxod" elə bir gecəyə-
Hər biri xan qızı tek, həm də ucuz-heç neçəye!
Həm ona xidmət elə, həm Vətənə, Heybət əmi!
Oxşama yüz on yaşında dədənə, Heybət əmi!

Hər dəfə ekranı aç, gör duftatlar nə deyir;
Gör, hankı nazirimiz xəlqə verir hansı xeyir?
Gör, hansı məddahımız kimə qoşub hankı şeir,
Diqqət et: kim haramı kimlə bölür, kimlə yeyir...
Gör, "Həsən" necə qurur təl, "Hüsənə", Heybət əmi!
Ye demokratiyadan, vur bədənə, Heybət əmi!

Dünyanın o başına başı çatıb durbamızın,
Durbanın adı bizim-içindəki, zorbamızın.
Çox şükür, sahibiyik bircə ovuc arpamızın-
Yoğurub doğrayırıq boşqabına şorbamızın.
Əl açmırıq, dilənib, hər yetənə, Heybət əmi!
Ye demokratiyadan, vur bədənə, Heybət əmi!

Hər ayın səkkizi, onu alırsan yüz əlli manat?!

Kim kimə bəxş eləyir, ay kişi, bu boyda barat?!

O pula doyuncu ye, həm də bir az sandığa at-
Dünya fanidi, bilirsən, ömür də puç, amanat...
Ölhaöldə çıxarıb ver kəfənə, Heybət əmi.
Nə sənə dünya qalandı, nə mənə, Heybət əmi ...

Qonşulardan yişilər beş-on manat halva pulu,
Yasında, inanmiram pul-zad uma Molla Qulu.
At başından hələlik ahü-zarı, qılı-qalı,
Tut demokratiyadan, azma, kişi, səmti-yolu!
Zarıyb-zıqqama olub -keçənə, Heybət əmi!
Yaxşıcı, pisdi bu dövran-sənə nə, Heybət əmi?
Nuş elə, vur bu təamdan bədənə, Heybət əmi!
Oxusun Xanbib rəhmət, dədənə, Heybət əmi!

2014

* * *

BİZƏ CƏNNƏT NƏ GƏRƏK

Ömrü işrətdə keçən cənnəti neylir, a kişi!
Nəfsinə qulluq edən rəhməti neylir, a kişi!

Bizə cənnət nə gərək-var bu qəder sərvətimiz,
Yedikcə ejahalar, qurrələnir millətimiz.
Diş bizim-tamah bizim, kimseyə yox minnətimiz.
Hələ gizlində yatır bir para bəd niyyətimiz...
Yoxsa, millət bu qəder sərvəti neylir, a kişi!
Bu cəhənnəmi görən cənnəti neylir, a kişi?

Lap tutaq, mində birin kasiba verdik havayı-
Bununla, guya deyirsən, bitəcək ahi-vayı?!

Bizə agah bu işin həm o tayı,həm bu tayı:
Qudurub, firqə yapıb, qaldıracaq hay-harayı -
Çuxası cındır olan hörməti neylir, a kişi !?

Ömrü zillətdə keçən cənnəti neylər, a kişi?

Diqqət et: hər kişinin varmı ucuq bir dəyəsi,
Qapıda üç keçisi, ya danası, ya düyəsi ?!
Yox,hələ şallaq alıb bizləri də bir, döyəsi !
Bir nöyütüdə-onu da, hamı bilir var iyiyəsi !
Kişi olan o qara töhməti neylir, a kişi ?
Ömrü zillətdə keçən cənnəti neylir, a kişi !

Qubadan Gəncəyədək hər nə qədər var meşə,dağ
Alıb hasar çekirik, həm çekirik düşmənə dağ.
Tikirik xan sarayı: zer-zibali əlli otaq!
Çərxi-dövran deyişib, çəş-baş olubdur baş,ayaq
Hələ gör zırpları xəlvəti neylir, a kişi!
Çuxası cındır olan sərvəti neylir, a kişi !

Kişinin gərek ola on nökəri, beş kənizi,
Özü də mamlımatan, qaş-göz atan, ağbənizi .
Nə ömürdü sürəsən-qalmaya tarixdə izi?
-İlk dəfə, dünyada, biz hasara vurdug dənizi!
Gör, indi üç-beş ilə Əleti neylir, a kişi!
Yoxsa, hər yoluq-moluq sərvəti neylir, a kişi !

Kiminki bəxti gözəldi, həm olur təxti gözəl!
Pul da ki, silkələdikcə töküfür, sanki,xəzel !
Yamyəşil pul çileyir başımıza mavi Xəzər,
Mən ölüm, Səddamı, Qəddafini gel, çəkmə məsəl -
Bize nə, kim qudurub, kim qızırixıb bundan əzəl !
Hamıya ibret olan ibreti neylir, a kişi!
Nəfsinə qulluq edən rəhməti neylir, a kişi!
Ömrü işrətdə keçən cənnəti neylir, a kişi!

* * *

YARƏB, BİZƏ ÇOX GÖRMƏ ...

Yarəb, bizə çox görmə bu Nuhdan qalanları!
Vardır hələ çox gizli-aşikar planları.

Qorxum budu bu salihəməllər gözə gəlsin,
Getsin o qədim-qaim olanlar, təzə gəlsin.
Hər nə ki, bəla onları, qoy bizə gəlsin !
Hifz eylə, İlahi, bu yenilməz klanları!
Yarəb, bizə çox görmə bu Nuhdan qalanları!

Millət puç olar, bir işi də gəlməz ərsəyə,
Avropa kimi, gündə biri minsə kürsüyə.
Tay tutma bizi ingilisə, ya ki, neməyə--
Öyrətmə bizə qırmızı böhtan-yalanları!
Yarəb, bizə çox görmə bu Nuhdan qalanları !

Kim taxi-tacı zəbt eləyib olsun halalı,
Qurban ona millət və onun sərvəti-mali.
Dursun nə desin bəxtinə o başı bələli-
Yaxud, eləsin imtina, bir sufi misalı?!
Çəksin qabağa millətə nifaq salanları?
Yox-yox! Bizə çox görmə bu Nuhdan qalanları !

Dünya bə nadən Putininən Medvedi görmür?
Osmalıda giclikmi, ya biclik nədi, görmür?
Nursultani, İslami, ya bir Əhmədi görmür,
Salır çənənin altına bizdən olanları!?
Yarəb! Sən özün hifz elə Nuhdan qalanları!

Arvadlı-uşaqlı hamisin hökmüdar eylə,
Harda yayılıb nəsl, daim orda var eylə .
Təxtin uca tut, bəxtini də əzmkar eylə,
Kim çıxsa müxalif-kökünü tarimar eylə!
Vur noxtanı, çək şallağı, yüklə palanları!
Yarəb! Bizə çox görmə bu Nuhdan qalanları!

Pampers taxıb otursa belə, "postuna" dəymə!
Quyruq bulayan məddahına, "dostuna" dəymə !
Al kürsüdə canın, les elə-şəstinə dəymə!
Heydən düşə, milçək darişa üstünə-dəymə!
İmkan nə qədər var, hələ çoxdu planları!
Bassa da siçovul kimi döngə-dalanları,
Yarəb! Sən özün hifz elə Nuhadan qalanları!

2012